



KÜRD DİPLOMAT

xalqı mübariz və qəhrəman xalqdır.

Heydər Əliyev

Nº 17 (481) 01 - 07 May, Gûlan sal. il 2022

Ji meha şûbatê sala 2003-a tê weşandin

*Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û sîyasî*

Qiyməti: 40 qəpik
Həjaye:



Səh. 2



Səh. 13




Səh. 8

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sabunçu rayonunda inşa edilmiş 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər

Kürt ve Kürdüstan tarihinin kaynakları

Peyama Serok Barzanî ya bi helkefta cejna Remezana Pîroz



Səh. 5



Səh. 9



Səh. 8



Səh. 10

Dastanlarda yaşayanlar

Serokê Herêma Kurdistanê bang li hikûmete
Iraqê kir pêsiya êrişen müşekî bigire

KOMELA KESKESORÊ

Serokwezir Mesrûr Barzanî li ser êrişa
mûşekî ya Xebatê peyamek belav kir

1905-06-cı illərdə erməni-müsəlman
davasında kurd xalqının rolü


Di roja cîhanî ya azadiya derbirînê de...
Rojnamegerên Badînan ev du sal in di girtîgehê de ne

34 salvegera bombebarana Goptepe û Esker bi çekên kimyawî

3 мая 2022 года, Фондом имени Князя Ибрагимовича
Мирзоева была проведена Международная конференция

Kürdlər və Kürdüstan

Ирак переживает худший этап с момента основания



Xelil Rza Ulutürk



Fethi Khan Xoyski



Söhrab Tahir



Bəxtiyar Vahabzadə

Azərbaycan mənbələri Kurd xalqı haqqında

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sabunçu rayonunda inşa edilmiş 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunun 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitle tanış oldular.

Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov məktəb haqqında məlumat verdi.

Bildirildi ki, yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondun uğurla icra olunan layihələrindən biri "Yeniləşən Azərbaycana - yeni məktəb" programıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problem-



lərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə biliyasi təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304

nömrəli məktəb də Fondun həmin programı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə

tanış olarkən, sakınların müraciəti əsasında şagird sıxlığı nəzəre alınlaraq, yeni məktəb binasının tikilməsi üçün göstərmişdir. 2020-ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisine başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb

Kürdəxanlı şagirdlərin istifadəsinə verilir.

Xatırladaq ki, Kürdəxanı qəsəbəsinin əhalisinin ümumi sayı 15 min 120 nəfərdir. Burada əhali sayının artması yeni iş yerlerinin, tibb, təhsil ocaqlarının tikilməsini və digər infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edir. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, etraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı görülen işlərin davamı hesab etmək olar. Son dörd il yarımada Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 sayılı tam orta məktəb isə sayıca 14-cüdür.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almamasına şərait yaradır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və mühərbiə əllilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və mühərbiə əllilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 bürüctaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.

Kompleksin ərazisində 100 yerlik yaşayış kompleksi və bir inzibati bina inşa olunub. Həmçinin sakınların və övladlarının asudə vaxtının səmərəli təşkil üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.

Şəhid ailələri və mühərbiə əllillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyerlərinə sadıqlıq Azərbaycan Prezidentinin idarəciliyik konsepsiyasının mühüm tərkib hissələrindəndir.

Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addimlar deməyə əsas verir ki, Azərbaycan sosialyönlü dövlət modeli formalasdır. Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönlü tədbirlərə kompensasiya edilir. Başqa sözələ, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. Bu siyaset postmühərbiə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmühərbiə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.

Bu dövər erzində şəhid ailə üzvləri və mühərbiə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil programı 5 dəfə

genişləndirilib, 2021-ci ildə 3000, postmühərbiə dövründə 3500 mənzil verilib. Beleliklə, ümumilikdə 12500 şəhid ailəsi və mühərbiə əllili mənzil və fərdi evlə, 7400 mühərbiə əllili avtomobilə təmin olunub.

Vətən mühərbiəsinin 200 hərbçisi, ümumilikdə 300 mühərbiə əllili son nəsil protəzlərlə, 1400 mühərbiə əllili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxs xidmətlər göstərilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdəki uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Sonra dövlətimizin başçısı və birinci xanım Vətən mühərbiəsində şəxsi iğidilərindən və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşü" medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olublar.

Prezident İlham Əliyev şəhidin ailə üzvləri ilə səhəbtində dedi:

- İlk növbədə, siz Ramazan bayramı münasibətlə təbrik etmək istəyirəm. Biz bu bayram gündündə Bakı şəhərində yeni şəhərciyin açılışını qeyd edirik. Şəhid ailələri üçün nəzərdə tutulan mənzillərdə həm şəhid ailələri, həm mühərbiə əllilləri yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət elesia, Allah sizin oğlunuza rəhmət elesia. Böyük faciədir, böyük itkidir. Siz oğlunuñ itirmisiniz, siz həyat yoldaşınızı, siz isə qardaşınızı. Bilirom ki, Mahir çox qəhrəman bir insan idi, Aprel döyüşlərində də iştirak etmişdi. Vətən mühərbiəsində də xüsusi qəhrəmanlıq göstərdiyinə görə dövlət tərəfindən üç medalla təltif edilmişdir. Ağır itkidir, sağalmaz bir yaradır, bunu hər keş başa düşür. Amma yeganə təsəlli o ola bilər ki, canını Vətən uğrunda fəda etdi. Onun və onun kimi övladlarınımızın qəhrəmanlığı nəticəsində biz işgala son qoymuşdur.

Birinci Qarabağ mühərbiəsində şəhidlərimiz olub, bu güne qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itribilər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz



olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib. Amma İkinci Qarabağ mühərbiəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri de o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı.

Hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Keçən il sentyabrın 27-də - Anım Günündə biz o Anım yürüşünü sanki şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər, başqa təsəlli ola bilməz.

Əlbəttə, biz bütün şəhidlərimizin ailələrinin məsiət problemlərini həll etməye çalışıq və çalışacaq. Bu, bizim borcumuzdur. Prezident kimin menim və dövlətimizin borcudur. Birinci və ikinci Qarabağ mühərbiələrinin şəhidlərinin ailərinə bu gün qədər 12 minden çox mənzil verilib. Bu, yene de bizim borcumuzdur. Əsas təsəlli odur ki, o, əbədiyyətə qoşuşub, şəhadət zirvesinə qoşuşub. Bu dünyada heç kim əbədi qalmayacaq, hamımız gec-tez haqq dünyasına qoşuşacaq. Əlbəttə ki, gənc yaşında həyatdan getmek böyük faciədir, ancaq nə deyə bilərik. Yeganə təsəlli odur ki, o, Vətən uğrunda döyüşüb, vuruşub, həlak olub və eyni zamanda,

yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsinə sarsılmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacaq. Yenə də deyirəm, biz Birinci Qarabağ mühərbiəsini de heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamin itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.

İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəplərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular. Vətəni hər şeydən üstün tutdular. Bir dəfə demek istəyirəm, həm Aprel döyüşləri zamanı, həm ikinci Qarabağ mühərbiəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsinə yaşıtmış, onun övladını dəyərləri vətəndaş kimi böyük məsələdir. Dövlət üçün də əsas məsələdir. Dövlət şəhid ailələrinin problemlərini həlli üçün əlindən gələni edir və edəcək. Bu haqda çox danışmaq istəməzdik. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev Alunitdağ qəsəbəsində vətəndaşları qəbul edib

Mayın 4-də Daşkəsən rayon Alunitdağ qəsəbəsində keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyev, rayon Polis şöbəsinin

Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanıldılığını və ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən rayon ərazisində yerlərdə vətəndaşlarla səyyar qəbulların

dam örtükleri yenisi ilə əvəzlənilər, xeyir-şər evi təmir edilərək dam örtüyü dəyişdirilib, "Milli Su Təchizati və Kanalizasiya Programı" layihəsi çərçivəsində qəsəbənin kanalizasiya sistemləri yenidən qurulub, əlavə içməli su xətti çəkilib, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin olunub. Ən əsası işə vaxtilə minden artıq işçinin çalışdığı "Alunit" istehsalat sahəsi yenidən işə salınacaqdır.

Daha sonra Əhəd Abiyev sakinlərin müraciətlərini dinləyib.

Qəsəbə sakinlərinin müraciətləri rayon mərkəzindən qəsəbəyə gələn avtomobil yolunun təmiri və digər şəxsi məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin təhləblərinə uyğun həllinə dair Əhəd Abiyev aidiyəti qurumların rəhbərlinə tapşırıqlar verib.

Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də nəzarətə götürülüb.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən, problemlərinin həllində onlara yaxından köməklik olunmasından razılıq edərək hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları bildirilib.

rəisi Seymour Əfəndiyev, rayon prokuroru Şahin İmanov, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasim Abbasov, rayonun idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Əhəd Abiyev qəsəbə sakinləri ilə görüşündə Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşmaqla, həmçinin şəhid ailələri və qazılərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlarının

mütəmadi olaraq keçirildiğini bildirib. Eyni zamanda Əhəd Abiyev çıxışında vurğulayıb ki, şəhid ailələrimizə qayğı göstərmək və qazılərimizle həmrəy olmaq bizim vəzifə borcumuzdur.

Rayon rəhbəri ötən dövr ərzində Alunitdağ qəsəbəsində xeyli abadlıq və quruculuq işlerinin aparıldığı, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində bir sıra ciddi addımların atıldığı da diqqətə çatdırıb. O qeyd edib ki, son illərdə Alunitdağ qəsəbə tam orta məktəbi təmir edilib, qəsəbənin bütün çoxmərtəbəli yaşayış binalarının

etmək, onların ölkəmizin bütün sahələrində sürətli inşasıyla yardımçı olmaqdır.



Fərid Şahbazov gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirirək, "İslahatçı Gənclər" İctimai Birliyi haqqında məlumat verib. O qeyd edib ki, Birliyin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar prosesində gənclərin fəal iştirakına kömək

Daha sonra "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gənclərin təşəbbüsünün dəstəklənməsinə və dövlət gənclər siyasetinin uğurla icrasına verdiyi dəstəyə görə, "Gənclərin Dostu" Milli Mükafatı Fəxri Diplomu ilə təltif edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Niyazi Bayramov "Gənclərin Dostu" Fəxri Diplomu ilə mükafatlandırılıb

"İslahatçı Gənclər" İctimai Birliyinin üzvləri" Dini radikalizm və ekstemizmə qarşı mübarizədə gənclərin rolunun artırılması" layihəsi çərçivəsində Gəncə şəhərinə səfər ediblər. Səfər çərçivəsində Birliyin üzvləri şəhər rəhbəri ilə görüşüb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, başçının birinci müavini Səməd Tomuyev, başçının müavini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdmən Baş İdarəsinin rəisi Həmid Nəsimov, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazov, Birliyin sədr müavini, "http://Azxeber.com" Media Qrupunun rəhbəri Hacıbəy Heydərli, tanınmış politoloq Əhməd Şahidov iştirak ediblər.

Səmimi söhbət şəraitində keçən görüşdə Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasetindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyevin gənclər siyasetinin mərkəzində bir əsas xətt dayanır

ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir.

etmək, onların ölkəmizin bütün sahələrində sürətli inşasıyla yardımçı olmaqdır.

Aqil Nəzərli Sadınlar obasında görüş-səyyar qəbul keçirmişdir

2022-ci il 4 may tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Sadınlar obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.



Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Sadınlar obasında fəaliyyət göstərən Laçın rayonun Sadınlar kənd tam orta məktəbinin həyatində açıq hava şəraitində 37 nəfər laçınlı məcburi köçkünlərin iştirak etdiyi görüş-səyyar qəbulda çıkış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlə son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddə ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyekti - Gülebird Su Elektrik Stansiyasının açılışında və Laçın rayonunun Qorcu kəndi ərazisində beynəlxalq hava limanının təməlqöymə mərasimində iştirakından danışmışdır. Çıxışda eyni zamanda şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışılmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığı, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkünlərin ailəsinin də yeni mənzillərlə təmin edildiyi bildirilmişdir.

Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındaki xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətdən de danışmışdır.

Səyyar qəbulda 5 nəfər məcburi köçkünlərin müraciəti dinişənilmişdir. Həmin müraciətlərin mövzusu obaya gələn avtomobil yolunun cari təmiri, ərazidə fəaliyyət göstərən Laçın rayonunun Sadınlar kənd tam orta məktəbinin həyatindən cənəb Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar prosesində gənclərin fəal iştirakına kömək

etmək, onların ölkəmizin bütün sahələrində sürətli inşasıyla yardımçı olmaqdır. Qeyd edilən müraciətlərə baxılması üçün aidiyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.



Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanılib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixrac-yönümlü sahələrindən olan barmaçlılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da barmaçlılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm

addımlar atılır. İpəkçiliyin müasir infrastrukturunu yaradılar, yeni tut bağları salınırlar. Ötən il Tərtər rayonunda 13,6 ton barama istehsal edilib. Bu il isə 14 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik stansiyasından 330 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən

kümçülərə küməxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçlılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.

Azərbaycan mənbələri Kürd xalqı haqqında



Azərbaycanın azadlıqsevər, mübariz və adlı-şanlı şairi Xəlil Rza Ulutürk, müstəmləkə altında əzilən xalqlar haqqında belə demişdir: "Planətin hər hansı bir guşəsində azad olmayan bircə millət, bircə fərd qalıbsa, mən öz səadətimi tam saya bilmərəm. Bəşəriyyətin ayrılmaz və qüdrətli bir qanadı olan qəhrəman Kürd millətinin azadlığı, dili, adət və gələcəklərini yaşatması uğrunda mübarizə aparması ürəyimcədir."

Şair qəhrəman kurd xalqının inqilabi mübarizəsini yüksək qiymətləndirmiş, dərdində acılmış, onun mübarizəsinə bir çox şeirlər həsr etmiş-


dir. Şair bu xalqın işqli gələcəyinə inanaraq yazar:

**Hələ millətlər var ki,
Milliyəti danişır.
Köksündə dəvə qəlbə,
Fil ürəyi olsa da.
Müstəmləkə möhrüylə
Cırtdan kimi tanınır.
Hələ Həjar oxuyur:
-Kürdüstanım, dərdli Vətən,
Nalan Vətən!
Şər parçası bir vəhşinin
Pəncəsində qalan Vətən!**

"Krasnodar qartalları" kitabı
Xəlil Rza qəhrəman kurd xalqının azadlıq mübarizəsinə və onların milli lideri General Molla Mustafa Barzaniyə rəğbətini belə vəsf etmişdir:

**Mən gizlədə bilmərəm qranit qırurumu,
Əzəldən cəsurların, mərdlərin heyranıam.
Topların qarşısında, tankların qabağında,
Daşla, yabala çıxan kürdlərin heyranıam.
Güclüdür fatehlərin topu, tankı, raketini,
Vulkanların üstündə cırtdanlar dura bilməz:
Prezidenti dağlarda səngər quran millətin,
Azadlıq amalını tanklar susdura bilməz!
Toplar susdura bilməz!**

"Yeni zirvələr" kitabı



Xalqımızın çox sevimli insanpərvər, həqiqət tərəfdarı, demokrat Xalq şairi Söhrab Tahirin kurd xalqı haqqında çox yüksək fikirləri var. Onunla apardığım müsahibələrin birində, mən kürdlər ifadəsi işləndə, Söhrab müəllim mənim sözümü yarımcıq qoyaraq: "Sənə qurban olum, kürdlər demə, böyük kurd xalqı de və ya sadəcə kurd xalqı de. Sən kurd olsanda, mənim qədər kurd xalqını tanıya bilməzsən. 1946-ci ildə Şah bizi Kirmanşaha, Kürdüstanın şəhərlərindən birinə sürgün etdi. Orda kurd qardaşlarımız bizə o qədər qayğı ilə yanaşıdır ki, biz mühacirətdə olduğumuzu demək olaraq ki unutmuşduq. Bir dəfə mən yoldaşlarımı Bisi tutuñ dağından qayıdırıq, o zaman Kürdüstan Qurtuluş Ordusu ilə Şah ordusu arasında mührəbi gedirdi. Gördüm bir kurd fədaisi, bir şah pastargahi (polisi) ilə ucadan danişir. Dağlıqdan məlum oldu ki, kurd fədaisi öz 8-9 yaşlarında bir oğlan uşağına rastargah verərək, beşətilanını ondan almaq isteyir. Lakin pastargah razı olmaq istəmir. Sonda pastargahı razı saldı, öz doğma oğlunu onun qucağına qoydu və beşətilanı ondan alıb, öpüb ciyinə asdı və dağlara qəhrəmanlar diyarı Kürdüstanın azadlığı uğrunda mübarizəyə getdi, ama öz oğlunu öpmədi, öz doğma oğlunu öpmədi. Mən inanıram belə övladları olan xalq, nəvaxtsa öz azadlığını, müstəqilliyini əldə edəcək."

baş çəkməyə gəlir. Zindan rəisi bu dağ gözəlini həyətdə görüb, ona şit sözələr deyir və güman edir ki, onu yoldan çıxara biləcəkdir.

Keçirdi qəlbindən elə bu zaman,

Minbir çırkıñ əməl rəyisi zindan.

Lakin o bilmirdi o dağ golini,

Tutmuş başı üstə namusu bayraq.

Qaldırsa bircə yol iti əlini

Onun sinəsini parçalayacaq.

Lakin o bilmirdi, qara qaşını,

Kürdüstan gözəli nə üçün çatmış.

Neçə şərəfsizin kəsib başını,

Ərinin ayağı altına atmış.

Gəlin qaynatası ilə görüşür. Qocanın körpə oğlan nəvəsi babasının qollarındaki paslı zənciri dərtir, onu açmaq üçün inad göstərir. Qoca nəvəsinin bu hərəkətindən fərəhənir.

Qoca nəvəsini görüb inadkar,

Gün kimi açıldı qaşı-qabağı.

Dedi: -Bürünsə də dumana dağlar,

Zindana dönsə də vətən torpağı,

Nəslimiz igiddir, işimiz haqqdır,

Əsarət zənciri qırılacaqdır.


Qızım, çəkinmirəm əsla ölümdən,

Oğlum qoymayaçaq yerdə qanımı.

O da ələ keçə, inanıram mən,

Nəvəm alacaqdır intiqamımı.

-Qəhrəman kurd xalqının ərək dostu, demokratiya carisi, haqqı-ədaleti hər şeydən üstün tutan, Azərbaycanın görkəmli xalq şairi, türk xalqının böyük oğlu **Bəxtiyar Vahabzadə** kurd xalqının azadlıq mübarizəsinə biganə qalmamışdır. Şair orəb əsgərlərinə üz tutub deyir:



**Azadlıqdır, azadlıq,
Bu gün davası kürdün.
Əlçatmaz dağlar olmuş,
Doğulandan bu yerdə,
Yurdı-yuvası kürdün.**

**Kurd dağlara çəkilmiş,
Onun azadlığına
Xətər dəyməsin-deyə.
Kurd dağlara çəkilməz,
Dağlar kimi başını
Heç vaxt əyməsin-deyə.
Əyməkmi istəyirsən
Sən o vüqarlı başı?
Yox, yox! Bu mümkün deyil,
Ətəyindən tök daşı.**

"İnsan və zaman" kitabından

Yalnız 1907-ci il iyunun 3-də Dövlət Dumasının qovulması həmin layihənin müzakirəsinə imkan verməmişdir. Bir sözə, F.Xoyski xalqının mənafəyi ilə bağlı bütün məsələlər ətrafında öz fikrini bildirmək üçün Duma tribunasından məhərətlə istifadə etmişdir. Görünür, bu sahədə əldə edilən təcrübə F.Xoyskinin sonrakı siyasi fealiyyətində də silinməz izlər buraxmışdır. O, 1908-ci ildən 1917-ci ilin əvvəllərinə kimi əvvəlcə Gəncə, sonra isə Bakı daire məhkəmələrində andlı müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fealiyyətini dayandırmamış və xalq arasında böyük nüfuz qazanmışdır.

FƏTƏLİ XAN İSGƏNDƏRXAN OĞLU XOYSKİ, DÜMBÜLÜ KÜRD TAYFASINDAN OLAN MƏŞHUR AZƏRBAYCAN KÜRDÜDÜR. O, AZƏRBAYCAN CUMHURİYETİNİN BAŞ NAZİRİ OLMUŞDUR

Dümbülü kurd tayfasından olan Fətəli (Fəth Əli) Xan İsgəndər Xan oğlu Xoyski 1875-ci ildə Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Onların eşi İran Azərbaycanın Xoy şəhərindəndir.

F.Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özüllü qoyulmuşdu. Müstəmləkə siyasetinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılmasından, Qaryagın qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Cumhuriyyətinin pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariaların açılması və digər mütərəqqi tədbirlər Xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetində dövründə həyata keçirilməyə başlanılmışdı.

Fətəli Xan Xoyski görkəmli dövlət xadimi idi

Dümbülü kurd tayfasından olan Fətəli (Fəth Əli) Xan İsgəndər Xan oğlu Xoyski 1875-ci ildə Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Onların eşi İran Azərbaycanın Xoy şəhərindəndir.

F.Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özüllü qoyulmuşdu. Müstəmləkə siyasetinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılmasından, Qaryagın qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Cumhuriyyətinin pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariaların açılması və digər mütərəqqi tədbirlər Xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetində dövründə həyata keçirilməyə başlanılmışdır.

kabinetində dövründə həyata keçirilməyə başlanılmışdı.

XX əsrin əvvellərindən Azərbaycanda güclənməyə və genişlənməyə başlayan milli azadlıq hərəkatı millətinin qabaqcıl övladlarının səyi ilə düzgün istiqamətləndirilərək qalibiyətə başa çatdırılmış və 1918-ci il mayın 28-də bütün müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə nəticələnmişdi. Milləti bu müqəddəs amala doğru aparan görkəmli siyasi və dövlət xadimlərindən biri də Fətəli xan Xoyski olmuşdur. 1875-ci il dekabr ayının 7-də Şəki şəhərində anadan olmuş Fətəli xan Xoyskinin atası İsgəndər xan əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Buradan Qafqaza, Azərbaycanın Nuxa qəzasına köçmüş və Nuxada aile həyatı qurmuşdur. İsgəndər xan rus ordusunda general-leytenant rütbəsindən yüksəlmışdır. İsgəndər xanın Cahangir xan, Hüseynqulu xan, Fətəli xan və Rüstəm xan adı dörd oğlu olmuşdur. Onlardan Fətəli xan ilə Rüstəm xan Moskva Universitetində təhsil aldı. Tələbəlik illərində gənclər hərəkatına qoşulmuş, Moskva Universitetini təkcə hüquqşunas kimi deyil, həm də geniş dünyagörüşü bir siyasetçi kimi başa vurmuşdu. 1905-ci ilin avqustunda Nijni Novgorod şəhərində keçirilən Rusiya müsəlmanlarının I qurultayında yaradılmış "İttifaqı müslim" təşkilatının işində fəal iştirak etməsi, hüquq və iqtisadiyyat komissiyalarının tərkibindəki gərgin fealiyyəti də bu deyilənləri bir daha təsdiq edirdi. 1907-ci ildə Fətəli xan Xoyski Yelizavetpol quberniyasından II Dövlət Dumasına deputat seçilmiş və Dumanın müsəlman fraksiyasına daxil olur. Dumadakı fealiyyətində xüsusiye aqrar məsələ və onun həlli yolları haqqında fikirləri böyük əhəmiyyətə malik olmuşdu. Fətəli xan öz çıxış və təkliflərində çarızmin aqrar məsələnin həllində də müstəmləkəçilik siyaseti yeritməsini pisləyir və göstəridi ki, bu məsələdə yerli xalqların hüquqlarının bundan sonra da tapdalanmasına heç bir vəchlə yol vermək olmaz və çarızmin köçürmə siyaseti torpaq məsəlesi ədalətli həllini tapana qədər dayandırılmalıdır.

1902-1907-ci illərdə Fətəli xan əvvəlcə Suxumda barışiq



məhkəməsində prokuror nəzarəti prokurorunun müavini olmuşdur. Onu da qeyd edək ki, hələ Moskva Universitetində təhsil aldığı tələbəlik illərində gənclər hərəkatına qoşulmuş, Moskva Universitetini təkcə hüquqşunas kimi deyil, həm də geniş dünyagörüşü bir siyasetçi kimi başa vurmışdır. 1905-ci ilin avqustunda Nijni Novgorod şəhərində keçirilən Rusiya müsəlmanlarının I qurultayında yaradılmış "İttifaqı müslim" təşkilatının işində fəal iştirak etməsi, hüquq və iqtisadiyyat komissiyalarının tərkibindəki gərgin fealiyyəti də bu deyilənləri bir daha təsdiq edirdi. 1907-ci ildə Fətəli xan Xoyski Yelizavetpol quberniyasından II Dövlət Dumasına deputat seçilmiş və Dumanın müsəlman fraksiyasına daxil olur. Dumadakı fealiyyətində xüsusiye aqrar məsələ və onun həlli yolları haqqında fikirləri böyük əhəmiyyətə malik olmuşdu. Fətəli xan öz çıxış və təkliflərində çarızmin aqrar məsələnin həllində də müstəmləkəçilik siyaseti yeritməsini pisləyir və göstəridi ki, bu məsələdə yerli xalqların hüquqlarının bundan sonra da tapdalanmasına heç bir vəchlə yol vermək olmaz və çarızmin köçürmə siyaseti torpaq məsəlesi ədalətli həllini tapana qədər dayandırılmalıdır.

1996-ci il yanvarın 6-da "Azərbaycan" qəzetində Dilərə

Seyidzadə və Asif Rüstəmlinin dərc etdirildikləri "Vətənə, xalqa sədaqət rəmzi" adlı məqalədə göstərilir ki, F.Xoyski deputat səlahiyyətlərindən istifadə edərək həmkarları X.Xasməmmədov və M.Mahmudovla birləşdə Rusyanın Müdafiə Nazirinə sorğu göndərmiş, hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş etmişdi. Xoyski eyni zamanda mayın 18-də 173 deputatın imzası ilə milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqları qanunların leğv olunması haqqında Dövlət Dumasına layihə təqdim etmişdir.



Əhməde Xəppo

Bir çox memarlıq abidələri və kitalələr kurd xalqının tarixini Yaxın və Orta Şərqiñ ən qədim xalqlarının tarixi ilə yanaşı qoyur.

Kürtlər haqqında ilk məlumat verən yunan alımlarından Strabon və Ptolomeydir. Yunan tarixçisi Ksenofon eramızdan əvvəl 441-ci ildə yazdığı "Anabasis" əsərində kürtlərin döyüşkənliliyindən, onların qeyri-adi vuruşmalarından və hökmədarlara tabe olmuşdurqlarından danışır.¹

XVI əsrde yaşamış məşhur kurd tarixçisi Şərəfxan Bitlisinin "Şərəfnamə" əsəri orta əsrlər kurd tarixinin ən gözəl salnaməsidir. Tarixçi M.I.Şəmsi bu qiymətli əsər haqqında yazır: "Şərəfnamə" XVI əsrin axırına qədər kurd və Kürdüstan, eləcə də Azərbaycan, İran, Türkiye və digər qonşu ölkələr haqqında məlumat verən başqa mənbələrdən daha qiymətli və faydalı bir əsərdir".²

Ta qədimdən kiçik Asiyənin mərkəzində yerləşən, sonralar tarixi şəraitlə əlaqədar olaraq Türkiye, İran, İraq və Suriya arasında parçalanan Kürdüstan sakinləri zəngin ədəbiyyat yaratmışdır. Bu ədəbiyyatın hələlik VII əsrə aid nümunələri bize məlumatdur. Sonralar bir çox görkəmli şairlər meydana çıxmışdır.

Baba Tahir /X əsr/, Əli Tərmuki /X əsr/, Fəkiye Təyran /XIV əsr/, Molla Ciziri /XIV əsr/, Əhməde Xani /XVII əsr/, Kurdi /XIX əsr/, Pirəmerd /XX əsr/, Bekəs /XX əsr/, Ciyərxun /XX əsr/, Həjər (XX əsr), Yaşar K.Ə. (XX əsr), Osman Səbri (XX əsr), Ərəbe Şamo /XX əsr/, Həciye Cindi /XX əsr/, Vəzire Nadri /XX əsr/, Nado Mahmudov (XX əsr), Əliye Əbdülərəhman /XX əsr/, Əmine Əvdal /XX əsr/, Şamile Səlim /XX əsr/, Knyaz İbrahimov /XX əsr/, Əhməde Həpo /XX-XXI əsrlər/, Qadir Moti /XX əsr/, Bariye Bala /XX əsr/, Əmərike Sərdar (XX əsr) və digər görkəmli kurd şair və yazıçıları əsasən öz doğma dillərində yazmışlar.

Dünya söz xəzinəsinin böyük bir qismini də əsrlərin saraldıb-soldura bilmədiyi folklor inciləri təşkil edir. Bu xəzinədə kürtlərin də özünəməxsus layiqli payı var. Onlar tarix boyu əzəmetli şifahi abidələr yaratmışlar. Bu folklor öz rəngarəngliyi, kürtlərə məxsus koloriti, etnoqrafik xüsusiyyətləri və milli ruhu etibarilə zəngindir ki, onu ümumi şəkildə nəzərdən keçirsek, tarixin o qədər qanlı tufanlarından, müdhiş girdablardan keçmiş bu dönməz, yenilməz xalqın keşməkeşli həyatı bütün əzəmetilə təsəvvürümüzde canlanmış olur. Ümumiyyətlə, başqa xalqlarda olduğu kimi, kurd folkloru da xalq həyatının ən möhtəşəm abidəsi və ən böyük ensiklopediyasıdır.

Buna görə də el ədəbiyyatı qaynaqlarından faydalanan sənətkarlar dan bir çoxu xalq motivləri əsasında da əlməz əsərlər yazmışlar. Dahi kurd şairi Əhməde Xanının məşhur "Məm-

DASTANLARDA YAŞAYANLAR

Əlçatmaz abidələrə doğru

və Zin" epopeyası, "Şeyx Sənan" haqqında Fəki Təyranın ictimai lirikası məhz folklor nümunələrinin uğurlu təsirilə yaranmışdır.

Kurd şifahi xalqın həyatının qədimliyini və zənginliyini məhz bu folklorun əlməz nümunələrində bütün çalarları ilə görmək mümkündür.

Kurd şifahi xalq ədəbiyyatı çox zəngin, rəngarəng olmaqla bərabər həm də qədimdir. Dastan, nağıl, mahni, bayatı, atalar sözü və zərbməsəllər, ibrətli və hikmətli sözlər, lətifələr onu yaradan xalqın tarixi, siyasi-ictimai fikri, azadlıq mübarizəsi, dünyabaxışı, həyat tərzi, ənənəsi və bütün mədəniyyəti ilə bağlıdır.

Bu nöqtəyi-nəzərdən bir neçə kurd xalq bayatıları ilə tanış olaq:

*Çiyayê me Şengale,
Ev ci şere, ci hale?
Ji destê mîr, beq, paşa,
Her şikeftek sed male.*

Sətri tərcüməsi:

açıq-aydın qüvvələri səfərbər edib, düşməndən qisas almaq ümidiñin yolu göstərilir.

Bu yol xalqın əlbirliyidir. Bu yolu baş verən bir çox hadisələr də sübuta yetirmişdir.

*Kengê yêk bûn eşîran,
Neyar rijand hesîran,
Naha mîrê kurmancan,
Girtine ji pêşîran.*

Sətri tərcüməsi:

*Nə vaxt tayfalar bir oldu,
Düşmən gözyası tökdü.
İndi kurd əmirlərinin,
Yaxasından tutublar.*

Xalq yaradıcılığının tövhəsi olan bu bayatını tarixə müraciət edib şərh etsək monoqrafiyalara sığmayan əsərlər yazmaq olar. Yüzlərlə xalq əşyanlarından misallar getirmək olar ki, həqiqətən də el obanın əlbir olduğu döyüslərdə düşmənin dizi bükülmüş, o kurd qılıncının qarşısında acı göz

"Kilamên mēranî" /"Qəhrəmanlıq nəgmələri"/, "Kilamên govendê" /"Yallı nəgmələri"/, "Kilamên keçikan" /"Qızlar və yaxud məhəbbət nəgmələri"/, "Kilamên şînê" /Ağılar/ kimi nəgmə və mahnilər ən geniş yayılmış janrlardır. Bütün bunlarla yanaşı kurd folklorunda "Dilok" /"Bayatılar" xüsusi yer tutur.

Qəhrəmanlıq nəgmələri at belində igidlilik, cəngavərlik göstərən qəhrəmanların real həyatından bəhs edir. Onların yenilməz vətənpərvərlik ruhu gözəl şer dili ilə tərənnüm olunur. Bu mahnilarda yadelli zülmkarlılar, yerli hakimlər, qəbilə-tayfa arasındaki ziddiyətlərin töretdiyi müsibətlərə qarşı xalq etiraz və qəzəbi yaşamaqdadır. Məsələn, "Hamə Müsə" qəhrəmanlıq mahnisina nəzər salaq:

*Delî delê, delî delê...
Siba me sibake şirîne,
Êla Beraza êleke rengîne,
Dike nîvê şevê li me dike qirîne.
Hamê Müsê bire gire-girê Beraza
Konê reşî erebîda rûniştîne,
Ber palê wan balgê tükîne,
Îşev êvarda şêwreke giran danîne.*

Sətri tərcüməsi:

*Ey, ey, ey, ey, ey...
Şəhər üzümüze xoşbəxtlik ilə açıldı.
Bəraz eli igid eldi, zəngin eldi...
Axşam keçir... gecəyarı xoruz banlayır,
Bəraz elinin aqsaaqları Hame Musedir
Bir dəstə igid oğullarla alaçıqda hələ
söhbətləşir.
Qara ərəb çadırında oturublar.
Onlar tük balıncılarla dirsəkləniblər.*

Bu gecə axşamdan mühüm mələhətləşmə aparırlar.

Yüz yetmiş misradan ibarət bu nəgmədə Bəraz elinin adət-ənənəsindən, qəbilə başçısının qəhrəmanlığından, onun atının yəhərbusatından, geyimindən, silah növlərindən və tayfalar arasındaki vuruşmalardan danışılır.

Yeri gəlmışkən qeyd etmək lazımdır ki, bir çox belə nəgmələrin tarixi hadisələrlə yaxından səsləndiyini nəzərdən qaçırmak olmaz. Bəraz eli haqqında Şərəfxan Bitlisinin "Şərəf-namə" əsərində də danışılır.⁶

Ümumiyyətlə, Şərəfxan Bitlisinin "Şərəf-namə" kitabından aydın olur ki, XVI əsrin axırına kimi yaranan kurd dastanlarında və qəhrəmanlıq nəgmələrində adları çəkilən yer adları, bəzi qəhrəman adları və hadisələr heç də təxəyyül nəticəsində yaradılmışdır. Cünki Şərəfxan və əsasən Kürdüstanın tarixi olan "Şərəfnamə" kitabında şərh olunan tarixi hadisələr kurd dastanlarında söylənilən əhvalatların bir çoxu biri-birinə uyğun gəlir, biri-birini tamamlayır.

"Şərəf-namə" kitabında /1967-ci il/ Moskva, rus dilində/ adı çəkilən "Həsənkef", Cəzirə, Botan, Həkeri, Diyarbəkir, Ərdəlan və əşyanlar baş vermiş başqa yer adları kurd dastanlarında da vardır. Bu o deməkdir ki, xalq öz tarixini dastanlarda yaşıtmaga çalışmış və yadda qalan olsun deyə, ona folklor cılısı çəkmişdir.

Kürtlər arasında ən geniş yayılan "Kilamên govendê" adlanan yallı mahniləridir.

(Ardı var)



*Bizim dağlarımız Şəngaldi,
Bu nə müharibədi, nə haldı?
Əmir, bəy, paşa əlindən
Hər mağara yüz evdir.*

Burada xalqın başına getirilən müsibətlər dərhal göz qabağında canlanır. Əmirlər, bəylər və paşalar Şəngal dağlarında yaşayan əhalinin üzərinə hücum etmiş, xalq öz doğma ev-eşiyini tərk etmiş, dağlara çəkilmiş, hər mağaraya yüz ev siğınmışdır. Baxın, dörd misralı bir bayatida xalqın dərdi necə də qabarıq bir surətdə nəzəre çatdırılmışdır.

*Yaxud: Nehatîye dora me,
Welat bû gore me.
Werin de lo birano,
Li ku maye zora me?*

Sətri tərcüməsi:

*Bizim növbəmiz gəlmeyib,
Vətən bizim gorumuz olub.
Gəlin böyükler-qardaşlar,
Bizim zorumuz harda qalıb?*

Bəli, xalq dərindən hiss edir ki, onun azadlığa çıxməq növbəsi hələ gəlməmişdir. Zalımların əlindən doğma vətən el-oba üçün gor evinə, məzarlığa çevrilmişdir. Elin dərdi belə acı kədərlə xatrıldığa da, biz bayatida ümidsizlik ideyası görmürük. Əksinə, burada azadlığa çıxməq üçün bir hay-haray, bir çağırış nidası eşidir. Axırıncı iki misrada

yaşları tökmüşdür. Lakin satqın əmirlər düşmənin ətəyindən yapışdıqda, tayfalar arasına nifaq salındıqda, milli birlək parçalandıqda qənimlər öz çirkin niyyətlərinə nail ola bilmiş, xalq əşyanlarını qan dəryasında boğmuşlar. Sınsa da heç vaxt əyilmək istəməyən xalq öz dərdini, arzu və isteklərini bayatılarda, mahnilarda, dastanlarda yaşıtmış, onu qiymətli bir emanət kimi nəsildən-nəslə yadigar vermişdir.

"Xəce və Siyabənd", "Qər və Kölük", "Məmə və Zin", "Seva Həci", "Məmə və Əyşe", "Əli Xarziya", "Şeyx Sənan", "Zənbilfroş", "Dım-dım" və bir çox başqa qəhrəmanlıq-məhəbbət dastanları, eləcə də saysız-hesabsız qəhrəmanlıq nəgmələri, yallı mahniları kurd folklorunun ən qiymətli inciləridir.

Kurd xalqı öz dərdini, sevincini, ilk dəfə nəgmələrdə ifadə etmiş, yadelli işgalçılara qarşı mübarizəsini, qəbile tayfaları arasında gedən vuruşmaları, dar ayaqda ona kömək əlini uzadan qonşu xalqların mərdliyini əsrlər boyu unutmamış, mahnilarda yaşıtmış, zaman keçidkə bunları dastanlara çevirmişdir. Tarixçi V.P. Nikitin haqli olaraq deyir: "Kurd ədəbiyyatı-hər şeydən əvvəl: kurd folklorudur".⁴

Kurd şifahi xalq ədəbiyyatını daha da çox zinətləndirən müxtəlif məzmunlu nəgmələrdir. "Kilamên sîyaran",

1905-06-ci illərdə erməni-müsəlman davasında kürd xalqının rolu

Əvvəli ötən saylarımdızda

Bu qovğa qalxarkən müsəlman bazarında olan erməni sövdəgər və sənətkarları qorxuya düşüb dükanları bağladılar. Onların bəzisi dükanların içərisində gizləndilər, bəziləri isə müsəlmanların evlərinə pənah gətirdilər. Müsəlmanlar onlara pənah gətirən erməniləri hörmətlə qarşılıyaraq evlərində gizlədib mühafizə etdilər. Elə ki, gecə oldu, bazar darğası (polisi) İsmayıllı bəy müsəlman bazarındaki dükanlarda gizlənmiş erməniləri ordan çıxarıb, dükanları bağladı, onları isə evlərinə aparıb orda saxladı. Beləliklə, müsəlmanlar dəstələrə bölündükdən sonra əllərində silah nərə çəkə-çəkə erməni məhəllələrinə tərəf üz qoydular.

Otuz ildən bəri ermənilər tədarük etdikləri və evlərdə, məxfi yerlərdə, qəbiristanlıqda, kilsələrdə, qayalıqlarda gizlətdikləri müxtəlif növ silahları bu gün aşkarla çıxararaq müsəlmanlara tərəf yönəltmişdilər. Həmin silahlara sarılıraq müxtəlif səngərlərdən, evlərin pəncərələrindən və gizli yerlərdən küçə ilə gəlib gedən, evlərin balkonlarında dayanan və görünən böyük-kiciyi gülleyə tuturdular.


Erməni məhəlləsi şəhərin hündür yerində olduğundan və müsəlman məhəllələri aşağı yerində yerləşdiyindən onların mövqeyi daha əlverişli idi.

Ə L A V Ə: Şuşakəndin və Keşış kəndinin erməniləri müsəlman məhəllələrinin müqabilində Topxana deyilən yerde səngərlər tərtib etmişdilər. Odur ki, ermənilər həmin kəndlərdən gəlib bu səngərlərdən də müsəlmanları atəşə tuturdular. Bütün bu hazırlığa baxmayaraq, Allah-təalanın köməyi ilə heç bir iş görə bilmədilər.

Müsəlmanlar da bir neçə yerde səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hasi Həsən Qaraşirzadənin evinin içinde və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talib bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər bəy oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi.

Şəhərin əyanları və nücəbaları şəhər sakinlərini, cavanları və əigidiləri müdafiəyə qaldıraraq

səngərlərə göndərirdilər. Özləri də tez-tez gəlib səngərlərə baş çəkib gedirdilər. Xüsusən cənab Nəcəfq-



Mir Möhsün Nəvvab

lu ağa, cənab Şeyx Hüseyn və cənab Axund Molla Qasım tez-tez bütün səngərlərə baş çəkir, xalqı cəsarətlə müdafiə olunmağa ruhlandırırdılar. Molla Qasım paltarını dəyişərək döyüşçü libası geyinmiş halda, tūfəng ciyində dəstə-dəstə Qala və Çöl cavanlarını götürüb «Ya Əli!» nərəsi çəkə-çəkə səngərləri gəzir, döyüşçüləri ruhlandırmak üçün heyrətamız sözər və şuralar deyirdilər. Ermənilər hündür evlərdən və səngərlərdən müsəlman binalarını və küçələrini gülləbaran edir, xalqın gedis-gelişinə mane olurdular.

Müsəlman tərəfdən isə İran konsulunun müavini Ağa Məmmədcəfer də cavanlarla məscidlərin minarələrinə çıxıb gözə görünən erməni qudlurlarını güllə ilə vurub həyatlarını kəsirdilər.

Davanın ilk günü müsəlmanlar səngərlərdən güllə atmaqla erməniləri məşğul etdilər. Müsəlman səngərlərinin yaxınlığındakı erməni evlərinin bir parasının sakinləri qaçmış, bir parası isə darvazaları bağlayıb içəridə gizlənmişdilər. Müsəlmanlar səngərlərinin qarşısında olan həmin evlərin divarlarını lingle deşib içəri daxil olub, od vurub yandırdılar. Od vurulmuş evlərin hamısını alov bürdü. Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünürdü. İkinci gün ermənilərin evlərini yandıraraq onları geri oturdular. Üçüncü gün ikinci və üçüncü səngərin əgidiləri Xoca Söhrab kilsəsi adlanan Böyük kilsəyə çatdılar. Evlərə düşmüş yanğın artıq gəlib Təzə kilsənin ətrafına çatmışdı. Ermənilər ordan da geri çekildilər.

Dördüncü səngərin cavanları isə gəlib Cəmşid bəyin evinə çatdılar.

Bir para adam Cəmşid bəyin və Bəhram bəyin evlərinin yandırılmasını məsləhət görmədilər. Çünkü Şahnəzerovlar həmişə müsəlmanların dostu olublar. Buna görə də onlara hörmət əlaməti olaraq evləri yandırılmasın. Lakin qabaqcada qərara alınmışdı ki, hansı evdən müsəlmanların üzərinə güllə atıldı, o ev mütləq tar-mar edilməlidir. Cəmşid bəyin evinin balkonundan isə iki minə qədər güllə atılıb. Bu güllələrdən bir neçəsi usaqlara dəyib yaralayıb. Yüz güllədən artıq isə məscidin taxtapuşuna, minarələrinə dəyib deşibdi. Bundan başqa bizim hörmətli seyidimiz Mir Möhsün Ağanın hücrəsinin pəncərəsinə on iki güllə vurulub deşik-deşik edilmişdi. Amma yenə hörmət əlaməti olaraq evi yandırmayıb getdilər. O evin ətrafında qəbiristanadək od vurdular. Külək vasitəsilə ətraf evlərdən Cəmşid bəyin evinə də od düşüb yandı. Bəhram bəy və Qriqor bəyin evləri də alovların cənginə keçdi.

Cavanlar evlərə od vurduqdan sonra qəbiristanlıqdan keçib yaxınlıqda yerləşən bir erməni fahişəxanasına çatdılar. Fahişəxananın darvazasını sindirib evə on yerdən od vurdular. Orada olan erməni fahişələrinin bir neçəsi öldü, bir neçəsi isə bayırqa qəçəraq müsə-


iran müsəlmanlarından fəhləlik edidi. Dava başlayan kimi bina sahibi onları bir evə dolduraraq heç yana çıxmamalarını tapşırıb və bildirdi ki, eks təqdirde ermənilər onları görsələr, hamisini öldürəcəklər, sonra vaxt təpib sizi yola salarıq. Onlar da bu ermənin sözünü inanıb o evdə gözləməli olurlar. İranlı fəhlələrdən biri ermənin sözünə inanmayıb nə yollasa sonradan qaçıb canını qurtarır. Ev sahibi isə axşam ermənilərə xəbər verib onlarla birlikdə İran fəhlələri gizlənən evə gəlirlər. Qələmlə yazılmış qeyrimükən olan erməni vəhşiliyi nəticəsində orada olan 17 nəfər İran fəhləsi böyük zülm və işgəncə ilə öldürülür. Ermənilər onların başına mismar çalaraq əzdikdən sonra cəsədlərini bir dərəyə ataraq üstlərinə peyinle basdırılmışlar.

Müsəlmanlar əhvalatdan xəbədar olduqdan sonra gedib onların cəsədlərini çıxarıb gətirirlər. Onların bəzilərinin cəsədləri parça-parça olduğundan təyəmmüm (təmizləyib) edib o birlərinə qüsul verib kəfənə tutdular və hörmətlə Cıdır düzündə dəfn etdilər.

Qalaya kənd yerlərindən köməyə gəlmiş atıllar dalbadal şəhərə daxil olduqdan sonra dəstə-dəstə olub səngərlərə və keçidlərə doluştular. Bir azdan sonra «Ya Əli!» nərəsi çəkib hückuma keçdilər. Onlar erməniləri geri oturdub evlərinə və dükənlərinə od vurub yandırdılar. Hər hansı erməni qaraltısı görürdülərsə, gülləbaran edirdilər. Ermənilər get-gedə geri çekilir, müsəlmanlar isə qələbə ilə irəliləyirdilər. Həmin gün səs-küy, çığırı və «Ya Əli!» sədaları, tūfənglərin gurultusu və ermənilərin qışqırtısı yeri-göyü lərzəye gətirirdi. Yanan evin və dükənlərin alovu və tüstüsü kəhkeşana yetişmişdi. Həmin günün gecəsi yanana evlərin işığına neçə mil məsafədə kağız yazıp oxumaq mümkün idi. Vəzirzadələrin evlərinin qabaq səmtinə od vura-vura gedirdilər. İki yolun ortasında bir ev var idi. Müsəlmanlar ona da od vurmaq istəyərkən bir nəfər evdən çıxıb onların yanına gəldi və iztirabla cavanlardan xahiş etdi ki, Allah xatirinə bu evi yandırmayı! Çünkü mən bu evi icarəyə götürmüşəm və külfetim hal-hazırda burada yaşayır, bütün mal-dövlətim bu evdədir. Cavanlar həmin müsəlman kişisinin dediklərindən sonra buyurdular ki, bütün evlərdən çox bu evi odlamaq fikrində idik. Çünkü bir erməni bu evin altında şirəxana (tiryək çəkilən yer) dükəni düzəltmişdi.

Ardı var

Səhifəni hazırladı: Tahir Süleyman



man döyüşçülərinin ayağına sərilərək aman istədi. Döyüşçülər onları bağışladılar.

Üçüncü gün hər bir müsəlman kəndindən yeddi yüzə yaxın atlı və piyada köməyə gəldi. Onlar səngərlərə paylanaraq döyüşü davam etdirdilər. Bu davadan əvvəl erməni tayfası məktəb tikdirirdi. Həmin binanın tikintisində on səkkiz nəfər

Kürdlər və Kürdüstan

Kürdlərin coğrafiyası və yerləşməsi

(Əvvəli ötən sayımızda)

Yezdanşir həkari və Vohtanda üşyan qaldırıdı və 1855-ci ildə Bitlis və Mosulu, sonra isə Vandan Bağdada qədər bütün məkanı tutdu. Türk qoşunları Syerdada məğlub oldu, bütün türk məmur və qarnizonlarını qırdılar. Ancaq maraqlıdır ki, xristianlara qarşı asayışın pozulması baş vermedi. Əksine Kürdüstanda yaşayış nəstorianlar, hətta yunanlar da üşyançıların bayrağı altında dayandılar. Yezdanşir neçə dəfə rusların yanına öz adamlarını göndərdi, bizim qoşunla birləşməyi təklif etdi, ancaq qarşılıqlı məktublar yetişmədi və biz 1855-ci ilin yazında hərbi hərəkata yenidən başlayanda Yezdanşir, ingilis konsulluğunun casusu Nimrud Rassamın 1 vədlerinə inanaraq təslim oldu və tutulub Konstantinopola aparıldı. Bundan sonra üşyan öz-özünə yatrıldı. Yeri gəlmışkən, türk qoşunlarına üşyanı yatrıldıqları üçün xüsusi medal verilmişdi. Yezdanşir özü isə xalq qəhrəmanı oldu. Məsələn, Sotsinin kurd ədəbiyyatı məcmuəsində onu tərənnüm edən mənşələr vardır.

1877-78-ci illər müharibəsi qurtarmağa macəl tapmamış, türk nüfuzunun laxlaması neticəsində yeni Həkari, Behdinan 2 və Bohtan kürdləri üşyana başladılar.

1) Assuriyada maraqlı qazıntıları ile məşhur olan yerli sakin. Bax. Turayev. İstoriya Drev. Vstoka, 1913, 1, 37.

2) Başqa sözle Amadiya

Üşyanın başında yene həmin ailənin nümayəndələri, yeni Bədirxanın oğlanları durdurdu. Onlardan biri Türk Ali Qərargahının polkovniki idi. Onların məqsədi keçmiş müstəqilliyi qaytarmaq idi. Syerdadan yene türk dəstəsi qırıldı, ancaq sonra üşyin başçıları tutuldu və üşyan söndü.

1880-ci il hərəkatı bir qədər xüsusi xarakterə malikdir. Üşyanı qaldıran 1878-ci il müharibəsində türklər əməli kömək göstərmiş ruhani hakimiyyətinin nümayəndəsi, Kürdüstanda çox sayılan Şeyx Übeydulla idi. Məqsəd yene də kürdlərin müstəqilliyi məsələsi idi. Lakin onun həyata keçirilməsinə Iran ərazisində başlanmalı idi. Kürdlər böyük qüvvə ilə Urmiani mühasi-rə etdilər, Urmiya gölünü şərqdən ölüb keçdilər, Binabi tutdular və Təbrizə doğru istiqamət götürdülər. Burada eśl çaxnaşma baş verdi, küçələrdə xüsusi darvaza və alaqapılar tikildi. Bizim konsulluq arxivini köçürməyə hazırlaşdı. Ancaq Urmianın azadlığı üçün makulular hərəkət gəldilər, bizim sərhəddə general Alxazovun komandası altında xüsusi Naxçıvan dəstəsi bir yere toplandı. Farslar Marağa altında müqavimət göstərdilər. Nehayət, kürdləri geri oturtdular. Müeyyen bir ideya ile başlanan bu hərəkat adı bir soyğunçuluğa çevrildi. Mən olduğum yerlərdə eşidirdim ki, nəhayət, kürdlər özləri yene qarətlərini daşma vasitələri tapmadı, üçün geri çekildilər. O zaman «Qolos» qəzeti xüsusi müxbiri kimi Azərbaycana gedən Q.Arakelyan bu günlərdə 2 yazdı ki, Ubeydullanın hücumundan ermənilər əziyyət çekməyiblər, ancaq külli miqdarda şələr, farslar məhv olub və qarət olunub. İran ciddi etiraz etdi. Şeyx Übeydulla Konstantinopola göndərildi.


1) Başqa sözle, özünəməxsus barrikada.

2) Izv. Kav. Otd. İ.R.Q., XVII, 1904, «Kurdi v 6 Persii», ümumiyyətlə, çox səhəri yazdı.

Yenidən Qafqaz yolu ilə Azərbaycana qədidi, yene tutuldu, Məkkəyə sürgün olundu. Oradan isə Türkiye inqilabından sonra, ancaq onun kiçik oğlu, indi türk senatoru 1 olan Şeyx Əbdül Qadir qayıtdı.

Keçən əsrin keçərləri 90-ci illərində türklər erməni milli hərəkatının qarşısını almaq üçün kürdlərdən kobud bir silah kimi istifade etmişdilər ki, bu onların yeni tarixinde xüsusilə qeyd olunmalıdır. Bezi inqilabçıların terrorçuluq hərəkatına qarşı ermənilərin yanın qonşusu, bu vaxtacan patriarxal ucqarlıarda, ele indi de onlara düzülesi bir şəraitde yaşayan kürdlərin yaxından iştirak etdiyi dəhşətli qırğınlardan başlandı. Əməli siy-

sətə maraqlı baxışın ifadəsi Şeyx Übeydulla aid edilir. Silahdaşları ona xristian qırğını düzəltməyi təkid edəndə o, sanki deyib «Biz kürdlər türklərə ancaq xristianlara müqabil kimi lazımiq. Xristianlar olmasa,



türklər bizi təqib etməyə başlayacaqlar».

1891-ci ildə Anadolu vilayetlərində islahatlar aparmaq üzrə Ali Komissar olmuş məşhur Şakir paşa kürdlərdən qazaxlar kimi qeyri-nizami dəstələr yaratmaq fikrinə düşdü. Şakir paşa herbi mülkəliyyət çəkməmiş kürd xalqını tədricən türklərlə məlum münasibətə cəlb etmək və onları intizam və qayda çərçivəsinə salmaq məqsədini güdürdü. Həqiqətən, 1892-ci ildə Konstantinopol və Bağdadda köçəri ərəb və kürdlərdə Türkiyəyə bağlılığın başlangıcı həyata keçirmək üçün xüsusi «əşirət məktəbləri»nın əsası qoyuldu.

1) Kürdlərin yeni tarixi haqqında rüs hərbi yazıçıları Kartsev, xüsusi, P.I.Averyanov tərəfindən çoxlu maraqlı materiallar toplanmışdır. («Rusya ilə müharibədə kürdlər... XIX əsrde»). Öz şəxsi müşahidələrimlə tamamlanmış faktların çoxunu da mən onlardan götürmüşəm. Übeydullanın üşyanı haqqında polkovnik Kamsarakanın işi və ingilis Göt kitabi mövcuddur. Correspondence respektinq che Kurdish invasion of Persia, Turkey, 1881, №5»

2) Rəsmi şəxslər bu münasibətlə məs, Vandaki Myukyus və b. Nahiyelərin təsərrüfat müdürü kurd Mutiulla ağanının xidmətləri barədə şahidlilik etmişlər.

Ancaq bu məktəblər az yaşıdı. Şakir paşa tərəfindən düşünülmüş islahatin həyata keçirilməsi əsində tez və xüsusi xərc tələb etmədən yeni silahlı qüvvələr yaratmaq kimi xalis hərbi plan Zəki paşa təpşirildi. Belə təşkilatların - «Həmidiyə dəstələri»nin nə dərəcədə uğurlu olmasına mühakimə etmək bizlik deyil. 1 Türkələri axır ki, qeyri-nizami Həmidiyənin nizami yüngül süvariye (xəff süvari) çevirməyin zərurətini dərk etdilər.

Sultan Əbdülhəmid kürdlərdən albanlar kimi öz məqsədləri üçün istifadə edərək, onların mülki qaydalara itaət etməmələrinin hər cür təzahürünə güzəştə baxıldı. Ancaq Konstitusiyadan sonra bu mənada kürdlərin vəziyyəti xeyli pisledi. Məlum olduğu kimi, Gənc Türkələr hərəkatı tezliklə ümumi «Osmanlı vətəni» yaratmaq adı altında Türkşəmə siyasəti yeridən çox kobud türk şovnizminə çevrildi. Diqqət qəbilə başçılarının irsi hakimiyyətini zəiflətməye yönəlmış və onlara yanaşı, sonra isə bilavasitə onların yerinə yerli dilləri, şəraitlər.

1) «Həmidiyə» haqqında xeyli hərbi ədəbiyyat vardır. Məs, bax. F.F.Qryaznov Şurdi i Kudskaya Koniça, vəg Izv. III t. Kav.Voen. Okr. 1907, 20 bilməyən, inzibati təcrübəsi olmayan, ancaq bunun əvəzində

gurultulu nitqlərlə müşayət olunan milli bayramlar düzəltmək, donanmaya «könlüllər» yığmaq və s ilə meşğul olan komitə məmurları gəlməyə başladı.

Bütün bunlar kürdlərin xoşuna gəlməyə bildəri.

Təhsilli kürdlərin həmisə fəxr etdikləri adlar xatırlanmasa, tarixi ocerk natamam olar. İlk məşhur kurd bütün dünyada Saləddin kimi tanınmış, Misir, Suriya və Mesopotamiyada 1169-cu ildən XIII əsrin axırına qədər yaşamış Əyyubilər sülaləsinin banisi, xristian yeruşəlim çarlığının fəth etmiş, ingilis I Riçard, fransız Filip Avqustun uğurlu rəqibi Səlahəddin idi. İranda 1750-ci ildən 1779-cu ilə qədər əsasını Kərim xan Zəndin qoyduğu sülale hökmədarlıq etmiş və onun şəxsi idarəsi öz humanistliyi ilə fərqlənmişdir.

Ancaq bu iki tarixi şəxsiyyət əsasən öz xalqından kənarda fealiyyət göstərmişdir. 1 Sırf yerli, müstəqil sülalələr gelincə belələri aşağıdakılardan ibarətdir. 1. Diyarbekrde yuxarıda adı çəkilən Mərvanilər (990-1096) 2. Cənub Şərqi Kürdüstanda Hüsnəvilər (959-1015 Deynever və Şəhrizurda. Daha kiçik, asılı knyazlıqlar haqqında mən artıq dedim Ərdəlan, süleymani, Behdinan, Rəvanduz, Həkari, Şəmdinan, Bohtan.

1) Bura -XII yüzilliklərdə Cənubi Zaqafqaziyada hakimiyyət sürmüş kurd Şəddadilər de aid etmək lazımdır. Onlar Ani-də iki məscid ucalmışdır. N.Y.Marr, zit.socin., 123 Sm. L. Pul, Musulmanskiya dinastii, dobav. V.V.Bartolza, 295.Bayazid və s. bizim zamana qədər qismən yaşmışlar. Müasir eşirət başçıları mahiyət etibarile faktiki olaraq hemin vəziyyətdədir. Hələ indiki yüzilliyn əvvəlində Diyarbekrden Cənuba (Şəhrevaranda) milli qəbile başçısı İbrahim paşa yaxşı halda türk vassalı idi. O, hətta bəzi ərəb qəbilələrini özünə tabe edib vergi («huva») alır və vəziyyətin ağası idi.

Kürdüstan və kürdlərə xas olan zahiri tarixi məlumatlar belədir. Onların pərakəndəliyi və birliliyin olmaması əhəmiyyətli dərəcədə coğrafi şəraitlə izah olunur. Çətin

sonra 1908-ci ildə İbrahim paşa üşyan qaldırdı, Əbdül Əziz dağlarına qaçı və orada öldüründü. (Qordlievski)

3) «Tarixin unutduğu xalq» (Marr)


4) Məs., Nə vaxtsa öz leyqətində bərpa olunacaq ölmüş ruha ehtiram. Aşağıda yezidilər haqqında müqayisə.

Vaxtacan etraf xalqlara böyük təsir göstərir. Əger hətta kurd zülmüne o fakt eləvə olunsa ki, Bitlis vilayətinin bəzi yerlərində ermənilər öz dillerini unudub kürdçə danışırlar, 1 onda dağ aysorlarının «kurd mahnıları oxumaq, kurd nağılları danışmaq kimi ümumi adətin mövcud olması necə izah olunsun?»

III

Kürdlərin yaşayışı, təbəqə və tipi

Hamiya məlumdur ki, kürdlər köçəri və oturaq həyat sürür. Onlar adətən, qarışq yaşıyırlar. Köçərilərin əksəriyyəti, ehtimal ki, Mesopotamiyadan 3 Şimalda yerləşmişlər. Köçəriləri bizim qaraçılardan kimi təsəvvür etmək olmaz. Hər seydən əvvəl onların böyük əksəriyyəti artıq yarimotraq həyata keçiblər. Qişda vadılarda palçıqdan tikilmiş evlərde yaşayırlar. Yazda tarlaları əkib, adamların bəhi hissəsini keşkic qoyub öz sürürləri ilə dağlara çıxırlar. Çok vaxt yavşıcları (Süleymanide «havar» deyirlər) qışlaqdan müəyyən məsafədə qurulur. Keçən illər Muş erməniləri və b. Qişlamaq üçün dağlardan enmiş köçəriləri öz kəndlərində yerləşdirmək üçün son dərəcə ağır və üzücü mükəlləfiyyata malik idilər. Hal-hazırda Ermenistanın ən məşhur bilicisi Linçin şəhadətinə görə, «Köçəri kürdlərin (Ermenistan) yaylasında öz xüsusi kəndləri vardır» 4 Bəlkə qədim erməni mahali olan, hətta Muş kimi yerlərdə də xeyli kurd kəndlərinin mövcud olması bununla izah olunur. Büyük qəbilələr uzaq məsafələri aşib keçmə adətini saxlayırlar. Məsələn, Caf qəbiləsi Şəhrizurdan İrana – bu hərəkatlar qeyri – adı düzgünlüyü malik idi eşelonlara gedir, ciddi təyin olunmuş məntəqələrdə gecələyir, dağ yayaqlarında yüz illər boyu dəqiq müəyyən olunmuş yerləri tuturlar.



keçilən dağlar silsiləsilə ayrılmış vadilər, coşğun çaylar siyasi həyatda və məsihət feodalizmində parçalanma yaratmışdır. Ancaq kürdlərin bütün varlığına hopmuş və kurd hərəkatları tarixində öz əksini tapmış azadlıq, müstəqillik hissi daha güclüdür.

Onların tutduqları yerlərin ilk mədəniyyətinə ümmükkürd təsirini diqqətdən qaçırmaq olmaz. Akademik Marrın bizim istinad etdiyimiz məqaləsi əlamətdar yarımsərlövhə daşıyır «Qabaq Asiyada Kurd xalqının 3 mədəni əhəmiyyəti məsələsinə dair» və həm xristian və həm müsəlman təriqətlərinə nüfuz etmiş bəzi dini ideyaların xüsusi inkişafı, şübhəsiz ki, kurd mühitində mənsubdu. Həmçinin kurd dili bu

1) Fakt Mayevski, Velski tərəfindən təsdiq olunub.

2) Lalayan, Aysori Vanskoqo vilaeta, Zap. Kav. Otd. İ.R.Q.O., XXVIII, vip.4, 1914

3) Kürdlər qəbile həyatının klassifikasiyası ilə birlilikdə onların ən tam siyahıya alınması Sayksin məqaləsindədir (yuxarı bax)

mayor Trotterin bəzi məlumatları da əhəmiyyətini saxlayıb. («Malo-aziatskie Kurdi» adı altında tərcümə olunub Izv. Kav.O.I.R.Q.O., c. VII, 1882-3, əlavə, səh-1-14) Bütün əşirətlərin ümumi, olduqca əziziyətli, ancaq çox köhnəmiş siyahıya alınması. Bax. P.Lerx, İzsledovaniya ob İranskix kurdx, Spb.1856, 1,63-121. Elə burada da ətraflı bibliografiya məsəlesi

4) A.F.B. Lynch, Armenia, Travelx and Studies, 1901, 11.423. Cunkovskinin rus tərcüməsi var, 1910, izd. Torq, doma Pitoeva.

(Ardı var)

Səhifəni Hazırladı: Tahir Süleyman

Peyama Serok Barzanî ya bi helkefta cejna Remezana Pîroz

Bi navê xwedayê mezin û dilovan



Bi helkefta hatina cejna Remezana pîroz ve germtirîn pîrozbahiyê pêşkêşî misilmanên Kurdistan û Iraq û hemû cîhanê dikim. Pîrozbahiyê cejna Remezanê li malbatên serbilindên şehîdan û Pêşmergeyê qehremân û hemû welatiyên Kurdistanê dikim.

Li vê helkefta pîroz da hêviya ewe dixwazim xwedayê mezin rojî û ibadetê hemû misilmanan qebûl kiribê û ev cejin bibê sedema dawî hatina nexweşî û êşan û vegerana aramî û aştiyê ji bo hemû mirovayetiye.

Hêviya xêr û xweşî û tendirustiyê ji bo hemû aliye dixwazim.

Mesûd Barzani, 30 Remezana 1443 yê Koçî. 01.05.2022 yê Zayînî

Qubad Talebanî spasiya hêzên ewlehiyê kir

Piştî destgîrkirina tawanbarê ku malbata xwe jinavbiriye bi biryarê Qubad Talebanî



hatibû destgîrkirin, Qubad Talebanî destxweşî û spasiya hêzên ewlekariyê kir. Her weha piştî destgîrkirina tawanbarê Çemçemalê, cîgirê serokê hikûmeta Herêma Kurdistanê Qubad Talebanî stayîşa rola hêzên ewlehiyê kir ku dikanîn di demeke kurdt de tawanbarê ku malbata xwe komukjiriye destgîr bikin û spz da ku wê sizaya wî li gorî yasayê be.

PUKmedia

Li Kerkükê di navbera artêşa Iraqê û Pêşmerge de ji bo demekê alozî çêbû

Li gorî zanyariyên çavkaniyên ji herêmê, iro 3yê Gulanê li sînorê parêzgeha Kerkükê di navbera hejmarek Pêşmerge û artêşa Iraqê de alozî çêbû û 6 Pêşmerge ji bo demekê hatin girtin. Hat zanîn ku bûyer iro danê sibehê li xala kontrolê ya Gelî Simayil Beg a artêşa Iraqê ya sînorê nehiyeya Şîwan a parêzgeha Kerkükê çrû daye û Pêşmergeyê Fewca 2 a Lîwaya 6 a Wezarta Pêşmerge ji aliye hêzên Iraqî yên xala kontrolê ve hatine girtin. Li gorî zanyariyan erkê wan Pêşmergeyan sînorê nehiyeya Şîwan e û mala wan li devera Raperînê ye ku dema vegerê li xala kontrolê hatine rawestandin û lêpirsîn bo wan hatiye kirin.

Hat diyar kirin ku Pêşmergeyan xwe daye naskirin û ji hêzên Iraqî re gotine ew Pêşmerge ne û di erkê xwe de bûne, lê dîsa ji hêzên Iraqê ew girtine. Piştre hêzeke Pêşmerge ketiye tevgerê û hişyarî dane artêşa Iraqê ji bo ew pêşmerge werin berdan û piştî çend demjimêran ji bi navbeynariya Şaxa Kerkükê ya YNKê û hêzên emnî yên deverê hatine berdan.

PeyamaKurd

KOMELA KESKESORÊ



Bi kurtayî derheqa komela kurdaye li ser nave "Keskkesorê" ku Urisêtê perwelatê Krasnadarê hatîye damezirandinê û serwîrîyê ji 1992-ê salêda hetanî roja iro Dursunê Têmirê Evês Balayêv lê dike.

Me li komelêda xebateke pir girîng û berbiçav kirîye. Birêz Dursunê Têmir boy xebata xwene baş eva çend cara ez bijartine çawa jibartine şewirmendê qubêrnatore perwelatê Krasnadarê para netewatîyê û olî. Wan şerîn ku sere ermenîya û ecema destpêkir nêzînkaya 25-hezar kurdên musilman ji Ermenîstanê koçber bun berênxwe dane Ûrisêtê û Komarên Asîya Navîn. Azerbaycanê. Nezanya zimanê rusî pir dijwarî pêşda anî, li navbera rusa û kurda. Kazakê perwelatê Krasnadarê gellek neheqî kurdara dikirin, li gelara rê nedîcûn. Kazak dixwastin gelê mihacirê hatine vira disa ji cî û warênwana raqetînin û zorê bikin herne komareke cûda. Ewê yekê nenihêre emekê me kurda jî pir mezin bû. Li ewî şerî pêşberî nêmsê faşîstda mejjî xwînaxwe rêtîdîye boy paqîskirina axa xwe ji wan faşîstên xûnxûer. Boy harîkarîyê bidine gellê xwe. Me Krasnadarêda ev komela çanda Keskesorê vekir, bona parastina gellê xwe kurda. Me çanda kurdada etf edetê gelê xwe nîşanî 126- netewa perwelatê Krasnadarê dijîn kir. Me têlîvîzyonê Krasnadarêda çend cara 45-demjimêr klam

DÎPLOMAT



Ü me belavdikire nava cimeetê. Xêncî wê me festîfâl û konsera derbas dikir û pir mevana ji per welatê Krasnadarê dewat dikir û herê carê hezar, hezar bênsed meriv beşdar dibun. Roja iro em bextewarin ku, cîwanên kurdên me xwandina bilindda dixwînin û digêhjine mertebe bilind û kar û xebatê başda kar duşuxlin. Bi teşkîldarîya endamên komeleyê kurdên me bune dépütat, serkarê tendurustîyê, muhendîs, rêvevebirê gûnda, serkarê karxanê mezin, ulumdarê zanîstîya bilind derketine. Boy xebatameye baş me gelle cara nama spasdarîyê ji alîye seroktaya Gubêrnatora û ji alîyê serkarê Wezîrê Çanda Krasnadarê wergirtîye. Ez çawa serogê Komela „Keskkesorê“-ê çawa helbestvan, dixwazim helbesteke xwe bi zimanê kurdî rewayî gellê xwe bikim. Ez bawarim rojnama „Dîplomata Kurd“, wê vê helbestamin biweşîne û temamîya xwendevanê rojnamê wê bixwînin û binirxînî.

Ez silavên xwe dişînim hemû kurdên meye mîrxas, welatparêz û serhildarara ku belavî topa cîhanê bune û hîviya Kurdistanâ Azad û Serbixwenêne.

ROJNAMA "DÎPLOMATA KURD"

Rewayî Xûdan İmtîyaz û Sernîvîsarê rojnama "DÎPLOMATA KÜRD" Tahir Silêman dikim.



Rojnama „Dîplomat..-ê weşandin dijmin qut kir Lê Tahirê Silêmîn neyar xema wûr barkir Bi serfinyazîyêva li wana qirik zakir Neheqî da rûyê wan weşandin dûbare kir

Rojnama „Dîplomat..-ê Tahir rupelek vekir Dîroka Kurdistanê perce perce cî war kir Bona xwendevanê me hûr gîlî şirove kir Li kurdênme cîhanê çar zimana rewa kir

Ne şekrandin derdara Tahir gel mîlyon rakir Hêrsa xwe wîya werkir şermezârî wan barkir Pêwîste ez binvîsim hember kurda bûn kafir Xwîna bêwa hilşandin, neheq barandin hêşir

Çar perçê Kurdistanê tev şervana te gav kir Fêrizîya te dijmin dît, qametê xwe wan xar kir Te çewa dît sengera kek Berzanîyê nemir? Sîmvola azadarîyê ew ala kû bilind kir!

Rupelê rojnamêda dîroka me kevn lêkir Selaheddîn Eyyubî û şerêwî bîr nekir Wîya çawa bi rûh can dînê İslâm xayîkir Dewleta Misirêda wûya padşatî lêkir

Mam Celal Telebanî ku Tahir pêşwazî kir Got, eskerê Amrîka ji Îraqê me derkir Birakujîya nav gela bi rumet me rakir Rojnama „Dîplomat..-ê elametî belakir

Wî got kek Mesud Berzanî dine kurdê me nas kir Derd kullê hezar sala serfinyazî we qenç kir Elamke serbest dewlet ser vê axa rizgar kir Wî caw da hê newexte hinekî bikin sebr

Ewladê mexlûqetîyê, Tahir li gel hewar kir Qot nebîne kole, bindest gere-laljî bi zar kir Xayînetî hiz nekir, kî pişta me xençer kir Ajanê piş perdêda ser pusîya wana vekir

Dûrsin qot; „, Tahir pir pir ber neheqîyê debar kir Bi şeref şîrê wî mêt herd dayika helal kir Xwîn xurî bê şerefi, pajda ku ewa nezvir Rojnama „Dîplomat.., bi her mecalâ xurt kir Dursunê Têmir Balayêv



Serokê Herêma Kurdistanê bang li hikûmeta Iraqê kir pêşîya êrişen mûşekî bigire



Serokê Herêma Kurdistanê Nêçîrvan Barzani daxuyaniyek derbare êrişâ mûşekî ya li ser navçeya Xebatê ya li parêzgeha Hewlêrê de

belav kir û ragihand, "Hikûmeta Iraqâ Federal berpirs e ku bi lez û di piratîkê de pêşîya van êrişan bigire."

Serokê Herêma Kurdistanê

Nêçîrvan Barzani di daxuyaniyekê de ragihand: "Ez êrişâ mûşekî ya duhî êvarê sînorê navçeya Xebatê kiriye armanc bi tundî şermezar dikim û daxwaz ji aliye pêwendîdar ên Hikûmeta Federal a Iraqê dikim ku ji bo dîtina encamderên vê êrişê û sepandina cezayên yasayî li ser wan kar bikin."

Serokê Herêma Kudistanê tekez dike: "Tenê şermezarkirina van êrişan bi kêt nayê, ji ber ku dubarekirina wan metirsiyeke cidî ye û ewlehî û aramiyê dixe metirsiyê. Hikûmeta Iraqâ Federal berpirs e ku bi lez û di piratîkê de pêşîya van êrişan bigire û bi hevahengî ligel dezgehêne pêwendîdar yên Hikûmeta Herêma Kurdistanê kar bike, ji bo rîgirtin li dubarenebûna van êrişan."

BasNews

34 salvegera bombebarana Goptepe û Esker bi çekên kîmyawî

Îro Sêşemê 03.05.2022ê 34emîn salvegera bombebarankirina herêmîn Koptepe û Esker ên navçeya Axcilarê bi çekên qedex-ekirî yên kîmyayî ye. Di 3-5-2021'an de Rêjîma Baas Goptepe û Esker bi çekê kîmyawî bombebaran kir ,di encamê de bi dehan sîvîl di nav de jin û zarok şehîd ketin ,milet neçar man û berê xwe dabûn şikeftan da ku xwe ji mirinê biparêzin û di 4 meha 5 hemen salê de di rîjîmî de bejahiye re jî êrîşî navçeyê kirin û rûxand û şehîd di gorêni bi komî de veşartin. hijmara ku çarenivîsên xwe ne diyar 1680 kes bûn.

Qonaxênen enfalan:

Heşt qonaxênen Enfal:

*Enfal Yekem: Navçeya Silêmaniyê, ji 23ê Sibatê heta 19ê Adara 1988an devera (Sergelo) dor-pêç kir.

* Enfal duyem: Qerdex, Bazîyan û Derbendîxan ji 22ê Adarê heta 1ê Nisanê.

Enfala sîyemîn: Germiyan, Kelar, Bawnur, Kifrî, Douz, Senkew, Kader Kerem, di 20ê nîsana heman

heftem: derdora Şeqlawê û derdora 15ê Gulânê heta 26ê Tebaxê.

Enfala heftem: qonaxa dawî,



salê de.

* Enfala çarem: di nav sînorêne deşta (Zêy Biçok) de, yanî devera Koye, Teq Teq, Axcilar û Newşwan, ji 3ê Gulânê heta 8ê Gulânê.

* Enfala pêncem, şeşem û

Badînan, Amîdî, Akri, Zaxo, Şêxan û Duhokê, di 25ê Tebaxê û heta 6ê İlona heman salê.

silav li rihê şehîd û enfalên rîya rizgar kirina Kurdistanê

PUKmedia taybet

PDK: Pêşwîst e hêzên ne yasayî û qaçaxçî demildest ji Şingalê bêñ derxistin

Partiya Demokrat ya Kurdistanê (PDK) ragehand, divê rewşa Şingalê asayî bibe û hêzên ne yasayî û qaçaxçî û milîs ji wir bêñ derxistin û Şingal bo xelkê Şingalê were hîstîn.

Liqa 17 ya PDKê ku beriya êrişâ

û PKK û artêşa Iraqê ku niha muzyedê dikin, di dema êrişâ DAIŞê de, berevanî li Şingalê nekirin tenê pêşmergeyên PDKê xwîna xwe dan û di şerê azadkirina Şingalê de jî tenê pêşmergeyên PDKê bûn ku

navbera xelkê Şingalê de çenebe, ji Şingalê derketin bi şertekî ku xelkê Şingalê bi xwe, xwe birêve bibin lê hikûmeta Iraqê sozên xwe binpê kir û Şingal da destê çekdarên PDKê û milîsên ne yasayî ku karê wan tenê qaçaxçî, madeyên hişber û astengkirina vegera awareyan û lîstin bi qedera Şingalê bû. Her kes dizane PDK li ser daxwaza xelkê Şingalê ji Şingalê derket. Çimkî ew hêza ku li Pirdê û Sihêla difina çekdar û milîsan şikand, dê difina xirabkar û çekdarên qaçaxçî jî bîşkanda. Ji bo PDKê, qedera xelkê Şingalê, vegera awareyan û ewlehiya jiyanê bo xelkê mezlûmê Şingalê pêşîya her tiştî ye. Ji xwe xelkê Şingalê vê dizanin û piştevanî dikin. Di hilbijartinan de jî ev nîşan dan.

PDKê di dawiyê de ragehandiye, divê rewşa Şingalê asayî bibe û hêzên ne yasayî û qaçaxçî û milîs ji wir bêñ derxistin. Divê zemîna vegera awareyan were çêkirin û Şingal bo xelkê Şingalê bimîne. PDK êdî nikare li hîviya wê bimîne ku xelkê Şingalê di bin tehdîd û awareyî de bijî û bi qedera wan were lîstin.

BasNews

DAIŞê baregeha wê li Şingalê bû, li ser rewşa Şingalê daxuyaniyek belav kir. Di daxuyaniyê de behsa aloziyêni yê li Şingalê û hebûna çekdarên PKK û Heşda Şeibî li wê deverê hatiye kirin, hatiye gotin, bila her kes bizane hêzên mîna YNK

xwîna xwe dan.

Di daxuyaniya liqa 17 ya PDKê de behsa êriş û şerê Cotmeha 2017 jî hatiye kirin û hatiye gotin, pişti komploya 16 Cotmeha 2017 jî, pêşmergeyên PDKê li ser daxwaza xelkê Şingalê û bo ku şer û alozî di

01 - 07 May, Gûlan sal. il 2022

Serokwezîre Iraqê ligel Serok Barzanî axivî

Serokwezîre Iraqê Mistefa Kazîmî bi rîya telefonê ligel Serok Mesûd Barzanî axivî.



Di vê peywendiya telefonyê da Serokwezîre Iraqê pîrozbahya cejna Remezanê li Serok Barzanî kir û hîviya aramî û xêr û xweşîyê ji bo gelê Kurdistanê û birayetiyê di navbera hemû gelên Iraqê xwest.

Her di vê peywendiye da pêşhatên dawî yên emnî û mûşekbarankirina yek ji palawgehêne qezaya xebat ji aliye çekdarên terorîstan guftûgo kir û Serokwezîre Iraqê tekez li wê yekê kir ku hêzên emniyên Iraqê encamderên wan tawanan digihînin bi sîzayê xwe û ewe jî xisterû ku encamdana dest-dirêjî û tawanên bi vî awayî iradeya Hikûmeta Iraqê ya ji bo sepandina qanun û şikestdana terorê û tawankariyê bihêztir dike. **KDP.info**

Serokwezîr Mesrûr Barzanî ji ber cejna Remezanê peyamek belav kir

Serokwezîre Herêma Kurdistanê Mesrûr Barzanî bi boneya hatina Cejna Remezanê peyameke pîrozbahyiye belav kir.



Îro roja dawî ya meha Remezanê ye û sibê cejna Remezanê ye. Serokwezîr Mesrûr Barzanî bi vê helkeftê peyamek belav kir. Peyama wî wiha ye:

Bi boneya hatina Cejna Remezanâ pîroz, ez pîrozbahyîn herî germ li misilmanên Kurdistan, Iraq û cîhanê dikim, bi taybetî Pêşmergeyên qehreman û hêzên asayışa navxwe û keskûkar û malbatêن serbilind ên şehîd û enfalkirian. Ez hêvîdar im rojê cejnê bi xweşî û şadî derbas bikin. Ez hêvî dikim ev cejn bibe havêne xêr û xweşî û tebaviya gelê Kurdistanê û seqamgîrbûna aştî û aramiya li Iraq û navçeyê.

Cejna we pîroz be û Xwedayê mezin Kurdistanê biparêze.

Mesrûr Barzanî, Serokwezîre Herêma Kurdistanê

Fûze avêtin navçeya Xebat a Hewlîr

Hejmarek fûze li sînorê navçeya Xebat a Hewlîrê ketin. Hat diyarkirin ku ti windahiyê canî çênebûne. Roja 1ê Gulana 2022an dengê çend fûzeya li sînorê navçeya Xebat a Hewlîrê hatin bihîstin. Parêzgarê Hewlîrê Umîd Xoşnaw ji Tora Medyayî ya Rûdawê re ragihand, "Fûze çend heb bûn û li sînorê navçeya Rizgarî û navçeya Xebatê ketine xwarê, ti ziyanê canî çê nebûne."


Hêzên Dijî Teror a Kurdistanê ragihand, "6 fûze li nêzî Zêya Badînan a navçeya Xebatê ketine xwarê." Hêzên Dijî Teror a Kurdistanê her wiha got, "Ji ber fûzan ti windahî û jî ziyanê madî çênebûye. Fûze ji nahyeya Bertileya Hemdaniye ya parêzgeha Neynewayê hatine avêtin. **rojevakurd.com**



basnews

Qubad Talebanî: Em sergirtina sâcdaran qebûl nakin

Cîgirê Serokwezîrê Herêma Kurdistanê Qubad Talebanî li bajarê Çemçemal bi xizmîn wan malbatan re ku ji aliye xezûrê wan û hejmarek mezinê navçeyê ve hatine kuştin, civiya.



Di hevdîtinê de Qubad Talebanî got ku eger malbatan qurbaniyan lêborîn jî bikin ew kujerê efû nakin û divê sizayê xwe yê adil werbigirin. Û serxweşî li serê malbatê bi tevahî kir û piştast kir ku dosya bi destê wî de ye û wê tawanbaran size bike. Qubad Talebanî bang li malbatan qurbaniyan kir ku xwebigrin û ji wan re tekez kir ku eger kujer efû bikin jî, ew jî wek Qubad Talebanî wî efû nake û divê cezayê xwe yê rewa werbigire û tekez kir ku ew razî nabe ti alî tawan vesérin ji ber ku ew jî wê hevkarê succê wê kuştinê bin.

PUKmedia

Nadiya Murad, ji bo Şingalê bang li civaka navneteweyî kir

Nadiya Murad a ku xwediya Xelata Aştiyê ya Nobelê ye û Balyoza Niyeta Baş a Neteweyen Yekbûyî ye, li ser



rewşa Şingalê bang li civaka navneteweyî kir. Nadiya Murad di banga xwe de xwest ku rûyên çareseriyê bênditîn û sivil bêñ parastin.

Çalakvana Kurd a Êzdî Nadiya Murad, li ser rewşa dawî ya li Şingalê û şer û pevcûnêni di navbera YBŞ û Artêşa Iraqê de bang li civaka navneteweyî kir. Nadiya Murad di peyama ku belav kir de bal kişand ser koçberbûna dubare ya Kurdên Êzdî. Nadiya Murad got: "Pişti çend salan a koçberiyê, ji ber şer û pevcûnêni çekdarî yên niha li Şingalê diqewimîn, awareyên vê dawiyê careke din neçar dimînin ku malen xwe biterikin. Ez bang li civaka navdewletî dikim ku destwerdanê bike û bi Hükûmeta Iraqê re kar bike da ku këşeyên ewlehiyê werin çareserîn û sivil werin parastin."

PeyamaKurd

Brîtanya êrişa mûsekî ya li ser parêzgeha Hewlêrê şermezár kir

Konsulê Giştî yê Brîtanya li Hewlêrê David Hunt li hejmara xwe tora civakî "Twitter" nivîsi: "Êrişa şeva borî ya li ser parzûngeha petrolê ya Kawergoskê li parêzgeha Hewlêrê, karekî bêaqil û nerewa bû. Ez vê yekê bi tundî şermezár dikim. Tu hincet ji bo



tundûtûjîyeke wiha nîne." Li gorî daxuyaniya Encümena Asayışa Herêma Kurdistanê, şeva borî Yekşemê herî kêm 6 mûsek li navçeya Xebatê ya girêdayî parêzgeha Hewlêrê ketin. Mûsek ji nahîya Bartela ya navçeya El-Hemdaniye ya li parêzgeha Neynewayê ve hatin avêtin.

Navçeya El-Hemdaniye niha di bin kontrola Hêzên Heşda Şeibî de ye.

Encümena Asayışa Herêma Kurdistanê di daxuyaniyekê de got: "Em bang li Serokwezîrê Iraqê û Hükûmeta Federal dikin ku herêma bûye cih û penageha êrişen li ser Herêma Kurdistanê ji terorîstan û çeteyan paqîj bikin û aştî û aramîyê pêk bînîn." rojekurd.com

Serokwezîr Mesrûr Barzanî li ser êrişa mûsekî ya Xebatê peyamek belav kir

Serokwezîrê Herêma Kurdistanê Mesrûr Barzanî li ser êrişa mûsekî ya şeva borî ya li sînorê navçeya Xebat, peyamek belav kir û ragihand: "Ez ji birêz Serokwezîrê Federal daxwaz dikim, pêngava pêwîst û pratîk were avêtin."

Serokwezîr Mesrûr Barzanî li ser êrişa mûsekî ya şeva borî li ser devêra Xebat ya Hewlêrê peyamek belav kir. Peyama Serokwezîr Mesrûr Barzanî wiha ye:

Êrişa mûsekî ya şeva borî ya bi ser sînorê navçeya Xebatê de, ez bi awayê herî tund şemezar dikim.

Ez ji birêz Serokwezîrê Federal daxwaz dikim, pêngava pêwîst û pratîk were avêtin ji bo sizadana grûpên têkder ên ji yasayan derçûne û ji bo pêkanîna lijneyeke hevbeş bo



cîbicîkirina rîkarêne pêwîst li ser kontrollkirina wan deverênu ku bûne gef li ser seqamgîrî û asayîşa Herêma Kurdistanê û Iraqê. Ev êriş, êdî nabe

berdewam bin û divê helwesta cidî hebe û ji bo bidawîbûna van destdirêjiyan rîkarêne pratîk werin pêkanîn.

BasNews

Qetliyama Dêrsimê Nayê Ji Bîr Kirin

'Birya qetliya Dersimê, di 4'ê Gulana 1937'an de ji aliye Lijneya Wezîran ve li Meclisa Tirkîyê hate dayîn, ku iro 85:e mîn salvegera qetliama ku wek Komkujiya Dêrsimê derbasî dîrokê bû.


Li gorî daxuyaniyê fermî 16 hezar kes li gorî daxuyaniyê gelê Dêrsimê û 70 hezar kes ku piraniya wan kal, jin û zarok bûn. Li gund, şikeft û çeman hatine qetlikirin; Bi gulebarankirin, şewitandin, bikaranîna gaza kîmyewî, hatin kuştin.

Komkujiya Dêrsimê yek ji komkujiyêni di dîroka komara tirkîyê ye. Ew yeka birînek kûr êşek mezin di nav Kurdan de çê kir. Teví ku 85 sal di serda derbas bûbe jî, ewkî iro bûbe ku di serpêhatiya her malek Dêrsimê de qal kirin, ne mumkûne ku ew dira-

Elewî ne. Erdnîgarîya Dersimê çiyayêni asê dolên kûr û pir bi şikeftan ve tîjî ye. Têkiliyên wan zêde bi dewletê re tune bû û wek otonom dijîn.

Evet yeka Osmaniyan gelek aciz dikir. Dêrsimê wek birînek seretan bi nav dikirin û digotin "Divê ev birîna bê birîn."

Loma plana qetliyama Dêrsimê ji serdemâ İmparatoriya Osmanî dest pê kiriye, pişti ku Komara Tirkîyê ava bû, siyaseta Osmaniyan ya li ser Dêrsimê doman. Di 25'ê Çileyapêşîn a sala 1935'an de yekemîn rapora rîveberiya parêzgeha Dersimê hatîye amadekirin û di raporê de usa tê gotin: "Operasyona leşkerî di 4'ê Gulana 1937'an de dest pê dike." Pişti vê bîryarê bi deh hezaran mirov



tên qetlikirin, jin, mîr, zarok, kal, Kurd tên kuştin û şewitandin. Bi deh hezaran mirov tên sirgûnkirin, ji xaka xwe tên derxistin.

Bi deh hezaran mirov tên sirgûnkirin, ji xaka xwe tên derxistin. Zarokên keç birin li malen serbazan de kirin xizmetkar û li ser xwe qeyitkirin, zarokên kur jî di dibistanê taybet ya dewltê dekirin amûrê polîtikayen asîmîlasyonê.

Seyid Riza yê nemir di 15 mijdar sala 1937'an de li sêdarê didin. Yek

ji şâ Kurdan ku nizanîn serkirdeyên wan li ku hatine veşartin. Divê dewleta Tirkîyê wek dewlet uzra xwe bi taybet ji Dêrsimîyan û ji gelê Kurdistanê bixwaze. Divê qebra Seyid Riza bê eşkerekirin. Elbet ev yeka Qeliyamê nade ji bîrkirin, lê piçek be jî êşa dilê xelkê aş bike.

Federasyona Komeleyên Kurdistan li Swêd, Qetliya Dêrsimê mehkûm dike û şehîdên Qetliyama Dêrsimê, nemir Seîd Riza û hemû şehîdên Kurdistanê bibîr tîne.

4 Gulan 2022

Federasyona Komeleyên Kurdistan li Swêd

Rûxana rejîmê dest pê kiriye


Serokê Partiya Demokrat ya Kurdistana Îranê (PDK-Î) Mistefa Hîcî rewşa dawîn ya Îran û Rojhilatê Kurdistanê û hewldan û xebatê nav welat û hevkariya nav partiyê kurd yê Rojhilat ji bo IMPNews'ê nirixand

Serokê Partiya Demokrat ya Kurdistana Îranê (PDK-Î) Mistefa Hîcî rewşa dawîn ya Îranê, Rojhilatê Kurdistanê û hewldan û xebatê nav welat û hevkariya nav partiyê kurd yê Rojhilat ji bo IMPNews'ê nirixand

Hîcî di derbarê ambargoya Amerîkayê ya ser Îranê de balê dikşîne ku ev yek derbek e giran e ku li aboriya lawaz ya Îranê û encama van dorpeçan dibe sedema zêdetirbûna asta bêkariya xelkê, giranî û jidestdana Tûmenê Îranê." Li gor Hîcî, ew rewş dibe sedema nerazîbûna zêdetir ya xelkê Îranê û piroseyâ rûxana rejîmê dest pê kiriye.

Hîcî dibêje; "di dawiya vê piroseyê de ku herifîna rejîmê ye, girêdayî ye bi hatina ser kar ya rêberiyeke cihê baweriye, ku bikare nerazîbûna organize bike, karibe bibe altînatîv bo Îranê û derve" û didomîne; "mixabin heta niha alternatîveki vî rengî pêk nehatiye."

Hîcî derbarê mudaxela rejiya Îranê ya ser Sûriyê de balê dikşîne ku Îran dixwaze li Sûriyê xwe bîhêz bike û bikaribe li dijî Israîl pîlanen xwe bi kar bîne. Serokê PDK-Î dibêje; Îran dixwaze bê astengî bi riya bejahî ve, ji Tehranê bigîje Sûriyê û Hizbulaha Lubnanê. Li gor Hîcî, Tahran hewlî dide ku Kurdên Rojava nikaribin li ser xaka xwe bibin xwedî deshilat, ji bo vê jî bandoreke zor li ser hikûmeta Sûriyê dike.



Hîcî derbarê çalakiyêni partiya xwe ya li Rojhilat jî balê dikşîne ku di sê salan dawîn de Pêşmergeyê wan di nava xelkê de amade bûne û her niha jî gelek Pêşmergeyê bajaran bi kar û tekoşîna di nav welat de mijûl in.

Serokê PDK-Î, li bare hewkariya hêzên Rojhilat de dibêje, wan gelek hewl dane, da ku di navbera hizbên Rojhilat de navendeke hevkariye pêk bînin û niha pêwendiyê wan baş e. Ji bo yekkirina hêzên Pêşmerge jî hewlî wan berdewam de. Hîcî dibêje bi PJAK'ê re ti pêwendiyen wan nîn in.

Serokê PDK-Î Mistefa Hîcî pirsên IMPNews'ê bersivandin.

-Piştî hatina Trump, têkiliyên Washington û Tehranê careke din xera bûn, niha herdû alî li hevûdu gefan dixwin. Îran demeke di nav

qeyraneke mezin ya siyasi û aborî de ye. Civak ne murteh e, li gelek deveran protesto hene. Ji layê we wénaya Îranê çawa tê dîtin, dema hûn li Îranê temâse dikin ci dibîn? Bandora zextê Amerîka li ser rejî-

giranî, jidestdana Tûmenê Îranê, ku her di heyama şes mehîn borî de, zêdetir ji %50 bûhaya xwe li hemberî Dolar de ji dest daye. Ew rewşa dibe sedema nerazîbûna zêdetir ya xelkê Îranê û piroseyâ rûxana rejîmê dest pê dike. Xala

ye li ser hikûmeta Sûriyê, ku alîkariyeke zaf ya hikûmeta Beşar Esed kîn, bona vê ku di deshilatê de bimîne.

-Partiya we ji salê 1990'an heta du sal berê got; 'Ji bo li ser Başûrê Kurdistanê zextan neke hûn dest ji xebatê leşkerî berdidin.' Kurdên Rojhilat li nav welat demêr dirêj bê serokatiya siyasi ma. Niha jî zextê rejima Tahranê (wek mînak di dagirkirina Kerkükê de hêzên Îranê rola sereke lîstîn) li ser Hewlîrê didome.

Aya hesasiyeten we guherîn an jî konjonkturek din derket meydanê, wê helwesta xwe guher?

Rast e ku partiya me bi salan bû ku li ber parastina Hikûmeta Herêma Kurdistanê li hemberî pîlanen rejîma Îranê xebata çekdarî ragirtibû, herçend ku rîkxistina xelkê û endam û alîgîrîn PDK-Î berdewam bû, lê di sala 2016'an de ku me pêşbîniya guherîkariyan di Îranê de kir û ji me re eşkere bû ku rejîma Îranê ber bi qeyran û arîşeyen mezin ve diçe, me xelkê xwe di Rojhilat Kurdistanê organize kir û bona vê ku xebata çekdarî jî heke hewce bike, bi rî ve bibe, bo piştevaniya ji xebata cemawerî û medenî li bajaran. Di van sê salan de Pêşmergeyê me di nava xelkê de amade bûne û her

-Hevdîtinêni di navbera partiyen Rojhilat di ci astî de ne. Du sal in, di nava PDK-Î - HDK û Komeleyan de hewlîn yek-girtina hêzên leşkerî hebûn, di vê babetê de ci pêşveçûnek heye?

Me hewleke zaf da, da ku di navbera hizbên oposisyonâ Kurdî ya Rojhilat navendeke hevkariye pêk hat û niha pêwendiyen me bi hev re gellek baş e û karê hevpar jî me bi hev re heye, lê ew hevkari carê negîştine vê astê, ku hêzên Pêşmerge yek bigrin, lê hewlîn me bo vê armancê jî berdewam dîbin û hêvîdar im ku em di vî warî de jî ber bi pêş ve herin.

-Têkiliyên we bi PJAK'ê re di ci astî de ne? Hûn amade ne li dijî rejîmê hevkari bikin bi



niha jî hejmareke zaf ji Pêşmergeyê bajar mijûl in kar û tekoşîna xwe di nav welat de bi rî ve dîbin.

-Partiya we ci pilan daniye ji bo Rojhilat, xebatê we niha bi ci şêweyî didomin li nav welat de?

Em kar dikin bona pêkanîna Îranekî demokratîk û federal piştî herifîna rejîma Komara İslâmî, di vê Îranê de hemû neteweyen wekî; Kurd, Tirkîn Azerbaycanî, Ereb, Belûç û Turkmen, hikûmeta xwe ya xwecîhî hebin, ku birêveberen van hikûmetan bi dengê azad ê xelkê xwe bêne hilbijartîn û Kurd û neteweyen din wekî hevwelatiyê pile du nehêne dîtin û nehêne piştguhxistin û xwendin bi zimanê dayîkê be.

-Li Rojhilatê Kurdistanê niha di warê siyasi û leşkerî de ci diqewime? Çendin car in di navbera hêzên we û hêzên rejîmê de şer qewimî, we sala borî dema ku we Peşmerge şandin Kurdistanê gotibû ku hûnê 'êris nekin, tenê xwe biparêzin.' Ev şer cîma

PJAK'ê re?

Digel PJAK'ê tu pêwendiyek wisa me nine.

-Tehranê siyaseta Kurd û hemû dijberen xwe wek casûsên Amerîka binav dike. Amerîka an jî Siûdî an jî welatîn din, yêni dijberen Îranê ji bo hûn li dijî rejîmê şer bikin, bi we re têkîlî danîne? Hun wek hêzên Rojhilat ji hevkariyê navnetewî re amade ne?

Em di rewsekê de ku di berjewendiya xebata Kurd de be, me amadeyî heye bo wergirtina piştevaniya navneteweyî bi armanca pêşvebirina xebata neteweyî li dijî rejîma Îranê. Em wekî PDK-Î digel Amerîkayê jî me pêwendî heye, lê heta niha tu dewletekê alîkariya me nekiriye.


-Di navbera Kurdish û muxalîfîn rejîma Îranê de, ci têkîlî an jî hevkariyek heye gelo?

Di navbera hêzên oposisyonâ Kurd û hejmarek ji hizbên dijber Komara İslâmî pêwendî û hevkâkirin pêk hatîye û niha em hewlididin ku vê pêwendîkirinê berfirehtir bikin.

IMPNews



Şêx Seîd Efendiyê Pîranî û Hevreyên Wî ENFAL...



İbrahim GUÇLU

Dewleta Tirk, li ser înakar û tûnekirina neteweya kurd û kêmnetewyan ava bû. Hemû mafêni neteweya kurd hatin xesip kirin. Kürdistan hat işgal kirin û kolonî kirin. Kurdan jî li hemberî vê siyaseta dewleta kolonyalîst, mûxalefet kirin, ji bona mafêni xwe serhildan, xwestin zora siyaseta dewletê bibin. Serhildana milî ya di bin serokatiya Rêxistina Azadî de hat meşandin, tevgereke gelek mezin û kîtlewî bû. Hezar mixabin serokên Rêxistina Azadî û Serhildana 1925an, bil ez hatin girtin û dîsa bil ez dadgeh bûn. Encama dage-hekirina nehiqûqî hatin idam kirin û hatin kuştin. Neteweya me di bi qetîfameke mezinverû be rû bû.

Li Başûrê Kürdistanê rejîma faşîst û dagirker û kolonyalîst ya Baasî, di sala 1988an de ji bona ku kurdan tunebike û Kürdistanê bike ereb dest bi qetîfameke Enfalê kir.

ŞÊX SEÎD EFENDİYÊ PÎRANÎ Û HEVREYÊN WÎ...

Gelê Kurd, di İmperatoriya Osmanî de xwediyê statuyeke siyasi bû. Dema ku İmperiatoriya Osmanî di Şerê Cîhanî yê 2-emîn de wenda kir û bi peymana Mondrosê biryara leşker belavkirinê hat dayîn, bi Peymana Sevrê jî avakirina Kürdistanê û Ermenîstanê bû biryar.

Hezar mixabin bi Peymana Lozanê, Peymana Sevrê ji holê rabû û gelê kurd bê statu bû. Her çîqas di avakirina Komara Tirkîyeyê de berpirsiyaren dewletê piştgiriya berpirsiyaren gelê kurd girtibûn û soz dabûn ku statuya Kürdistanê jinûve tespît bikin û mafêni gelê kurd nas bikin jî, piştî ku Komara Tirkîyeyê xwe xurt dît û alîkariya hêzên navneteweyî û bi taybetî jî piştgiriya rojava û İngilîsan, Rusya ya Bolşewîk girt, hebûna neteweya kurd înakar kir.

Ji bona ku biryar hatibû dayîn ku dewleteke milî û unîter ava bibe, neteweya tirk jî tekamûl nekiribû û diviya bû ku neteweya tirk ava bibe. Loma biryar hat girtin ku neteweya kurd bibe tirk; ji bona vê jî siyaseta asîmîlasyonê û tunekirina miletê kurd hat pejirandin.

Ev helwest û siyaseta Komara Tirkîyeyê ji aliye berpirsiyaren kurdan de nehat pejirandin. Ji bona vê berpirsiyaren Kurdan dest pê kîrin ku rêxistinê Kürdistanî ava bikin.

Tê zanîn ku di destpêka sedsala 20-an de li Stenbolê gelek rêxistinê Kürdistanî ava bibûn û ew rêxistinan vekir û legal bûn. Lê piştî demekê ittihad-terakîciyan ev rêxistinan qedexe kîrin û mifte li deriyê wan xistin.

Piştî ku Komara Tirkîyeyê ava bû, rêxistina bi navûdeng ya ku ava bûyî Komîteya İstiklalê ya Kürdistanê (Azadî) bû. Serokê Rêxistina Azadiyê Xalid Begê Cibriyî bû û bi xwe di orduya Komara Tirkîyeyê de mîralay bû.

Komara Tirkîyeyê demeke dirêj derbas nebû xebata Rêxistina Azadiyê tespît kir û serokên wê Xalid Beg û Yisuf Ziya Begê Bedlisî derdest kîrin û li Bedlisî hepis kîrin. Xalid Beg û Yisuf Ziya Beg bi lezûbez hatin mehkeme kîrin û hatin idam kîrin.

Ev yekê pêsiya rêxistinibûn girt û dîsa bû sedem ku beriya wextê, zivistanê, di 13-ê Sibata 1925-an de encama provokasyoneke leşkerên tirk, serhildana milî li Pîranê dest pê bike û li Kürdistanê belav bibe û hêzên kurd geleb desthilatdariyê bajaran bixin destê xwe.

Di 4-ê Adara 1925-an de Zagona Takrîri Sukûnê hat pejirandin û piştî vê zagonê Dadgehîn İstiklalê yê Şerqê ava bûn.

Hezar mixabin piştî êrişa hêzên dewletê serokê tevgerê Şêx Seîd Efendiyê Pîranê li ser pir a Wertoyê encama planeke qirêj hat girtin.

Serokê Komeleya Tealî ya Kurd Seyîd Evdilkadir û 12 hevalên wî jî li Stenbolê hatin girtin û li Amedê dadgeh bûn û di 27-ê Gulana 1925-an de hatin idam kîrin.

Şêx Seîd Efendî û 47 hevalên xwe, ku piraniya van serokên olî şêx bûn, di Dadgeha İstiklalê ya Şerqê de hatin mehkeme kîrin û bi lezûbez di derheqê wan de ji derveyî hiqûqî biryara daleqandinê hat dayîn. Li hemberî biryarê ittîraz jî nehat pejirandin û Şêx Seîd Efendî û hevalên xwe di 28-ê Hezîrana 1925-an de li Amedê li ber Mizgefta Mezin (Ulu Camiyê) hatin daleqandin û ew ketin nav şehîdên Kürdistanê.

Serhildana milî ya kurd bi zor û terora dewletê hat şikandin. Li Kürdistanê qetîfameke mezin pêk hat û bi deh hezaran kes, jîn û mîr, hatin kuştin û hatin qirqiran.

Serok û têkoşerên tevgerê

bi tevayî hatin kuştin û hatin ceza kîrin.

Gund, bajerok, bajar hatin şewitandin, bi hezaran kes girêdayî Zagona Takrîri Sukûnê hatin sirgun kîrin.

Karbidestêne Kürdistanê hatin şikandin, ji siyasetê hatin bi dûr xistin. Asîmîlekîrina gelê kurd bi mekanîzmâyên nû û xurt hat meşandin.

Desthilatdariya Kemalîst serhildana milî ya kurd kir sedem, hemû pêşveçûn û mixalefeta demokratik ji holê rakir.

Dema ku serhildana milî ya kurd dest pê kir, li Tirkîyeyê ji derveyî partiya dewletê



CHPê, Firqeya Komarî ya Terakkîperwerî hatibû damezrandin.

Desthilatdariya Kemalîst, ev partiya ji bona desthilatdariya xwe ya otorîter û totalîter xeter didit. Dema ku serhildana milî ya kurd dest pê kir, desthilatdariya Kemalîst derfer dît ku vê partiye tewanbar bike. Karbidestiya Kemalîst iddia kir ku Firqeya Komarî ya Terakkîperwerî jî bi awayekî daxili serhildanê bûye û ji serhildanê re bûye alîkar. Ev jî bû sedem ku partî bê qedexe kîrin û mifte li deriyê wê bikeve.

Desthilatdariya Kemalîst serhildana milî ya Kurd ji bona jiholêrakirina mixelafeta çep û sosyalîst jî kir sedem. Karbidestiya Kemalîst him li Kürdistanê û him jî Li rojavayê Tirkîyeyê zilum û zordariya xwe bi plân û bi sistem meşand.

Desthilatdariya Kemalîst, tevgerê milî ya sala 1925-an, ji bona ku him xwediyê ruhê milî û him jî xwediyê ruhê olî bû, ji vê tevgerê gelek tîrsîya.

Komara Tirkîyeyê piştî serhildana milî ya sala 1925-an, xwe jinûve ava kir. Li hemberî mixalefeta kurd ya milî tedbîrên gelek xurt û xeter girtin.

Ji bona ku civata kurd û desthilatdarên kurd teslim bigre, projeyen gelek qirêj xist jîyanê. Li ser ew malbat û eşîret, şêx û begên besdarî serhildanê bûne, projeyen taybetî meşandin.

Ev pêvajoya di sala 1938-an de piştî şikestina

serhildana milî ya Dersimê, karbidestêne kurd bi tevayî teslim girt, ji bona ku li Kürdistanê burjuwaziya milî ava nebe û pêş nekeve siyaset meşand.

Wek tê zanîn, dewletêne milî bi pêşketina kapîtalîzmê derketine qeda dîrokê. Desthilatdariya Kemalîst ji bona ku ev yeka dizanî, ji bona ku li Kürdistanê kapîtalîzm pêş nekeve planen taybetî meşand, bi sinif û tebeqeyen edetî yê dema feodalî re tîfaq pêk anî û jiyanâ wan dirêj kir.

Komara Tirkîyeyê, ji bona tevgera milî ya kurd ya sala 1925-an bişîkine û ne rewa

encama karaktera wê ya kolonyalîst û siyaseta wê ya li dijî neteweya kurd e.

Şêx Seîd û hevalên wî serokên neteweya kurd in. Wan ji bona ku neteweya kurd azad bibe û Kürdistan serbixwe bibe û gelê kurd qasî gelên din xwediyê maf be, têkoşîn meşandin û fedekarî kîrin û canê xwe fêda kîrin.

Ew di dilê neteweya kurd de dijîn.

Ew ji bona Komara Tirkîyeyê sedema tîrsî ne.

Divê em ji wan re xwedî derkevin û li hemberî wan vatiniyên xwe pêk bînin.

Komara Tirkîyeyê çawa ku dixwaze neteweya kurd ji hemû hêjâiyê xwe dûr bixe, dixwazin ku ji serok û têkoşerên xwe jî dûr bixe.

Divê kurd ev siyaseta qirêj ya Komara Tirkîyeyê bibîne û nepejirîne.

TUNEKIRINA KURDAN: ENFAL...

Dîroka neteweya kurd, di heman dem de dîroka qetîfam û zulma mezin e.

Dîroka neheqî û nehiqûqî ye. Dîroka kolonîbûn û parçebûnê ye.

Neteweya kurd li hemû beşen Kürdistanê piştî serhildanê milî hatiye qetîfam kîrin.

Ji bona tune kirina neteweya kurd dewletê kolonyalîst hewlîn mezin û hevbes dane.

Lê dewletê kolonyalîst nikarîne neteweya kurd ji holê rakin. Lewra neteweya kurd, neteweyekî mezin û dîrokî ya Rojhilata Navîn e. Li Rojhilata Navîn şaristanî ava kiriye. Xizmetî çand, dîroka gişî ya Rojhilata Navîn kiriye.

Enfal jî li Başûrê Kürdistanê qetîfameke mezin e. Enfalê di sala 1988an de dest pê kir û bi Qetîma Helebçeyê domand.

Di qetîfama Enfal de ayete Quranê wek desîse hat bi kar anîn. Di encama Qetîfama Enfalê de derket holê ku desthilatdarên baasî bi müslimaniyê re jî eleqeder nînin.

Enfal di çend merheleyan bi dawî hat.

Di Enfalê de 185 000 birayen me kurd hatin qetîfam kîrin. Ev qetîfameke gelek mezin bû.

Bi Enfalê, 5 hezar gund, 4 bajerok, 30 qesebe, 3100 mîzeft, 100 dîr, 1800 dibistan, 300 nexweşxane ji holê rabûn. 2 mîlyonm heywan hatin kuştin.

Sedema Enfalê tunekirina neteweya kurd bû. Erebkirina Kürdistanê bû.

Ez idamkirina serokû têkoşerên Kürdistanê; Qetîfama Enfalê lanet dikim.

Li ber şehîdên Kürdistanê serê xwe ditewînim.

Kürt ve Kürdüstan tarihinin kaynakları

(Əvvəli ötən sayımızda)

Arap (Arapça) Kaynakları:

Arşak Poladyan'ın 'VII-X. Yüzyıllarda Kürtler (Öz-Ge Yayınları, Ankara-1991, 112 s.)' kitabı'nda 7.-10. yüzyıllarda Arapça olarak telif edilen kaynaklardaki Kürdlerin tarihinine ışık tutmaktadır. A. Poladyon'dan sonra, Bekir Biçer'in 'İslâm Tarihi Kitaplarında Kürtler Hakkındaki Rivayetler (7. ve 12. yy)' ve 'İslâm Coğrafyacılının Eserlerinde Kürtler Hakkındaki Rivayetler (9. ve 13. yy)' isimli iki makalesinde Ortaçağ Arapça/Farsça kaynaklardan hareketle Kürtler ele alınmıştır.

Belirtmek gerekir ki, Ortaçağ Kürt tarihi hakkında en fazla bilgi Arap kaynaklarında bulunmaktadır. Bu kaynaklardan Ubeydullah bin Xurdâdbeh'in (ö.913) "Kitâb al-masâil va'l mamâlik (Yollar ve Ülkeler)", Ahmed bin al-Vazîh al-Yâqubî'nin (ö.905) "Kitâbâ'l-buldân (Ülkeler Kitabı)", Ahmad bin Yayha al-Balâzîrî (ö.897) "Futûh al-buldân (Ülkelerin Fethi)", Ebu'l Kasîm'in (ö.886) "el-Mesâlik ve'l-Memâlik", Deneweri'nin (ö.895) "el-Ahbâr et-Tâvâl", Yakubi'nin (ö.897) "Tarihi Yakubi", Taberî'nin (839-932) "Tarih'ül-Ümen ve'l-Mülük/Taberî Tarihi", Ebu Ali Ahmed'in (ö.912) "Kiyâbû'l-A'lâk'ın-Nefîse", Mesudi'nin (ö.957) "Müruc'üz-Zeheb ve Maâdin'il Cevahir", Miskeveyh'nin (ö.1029) "Tecârib'ül-Ümem ve Teakub el-Himem", Utbi'nin (961-1036) "Tarih el-Yemini", Makdisi'nin (961-1037) "Kitab el-Bed' ve't-Tarih", Ebu Said Gerdizî'nin (ö.1061) "Zeynû'l-Ahbâr", Azimî'nin (ö.1090-1160) "Azimi Tarihi", el-Sem'ani'nin (1113-1167) "Ensâb'ül-Sem'âni".

Usâme İbn Munkîz'in (1095-1188) "Kitab'ül-İtibâr", el-Hüseyî'nin (ö.1194) "Ahbarû'd-Devleti's-Selçukiyye", el-Bundâri'nin (1125-1201) "Nusret el-Fetre ve Usret el-Kadre fi Ahbar ed-Devle es-Selçukiyye", el-Cezîvî'nin (1116-1201) "el-Muntazam fi Târihi'l-Mülük ve'l-Ümem", el-Cezerî'nin (1160-1233) "el-Kamil fit-Tarih", "El-Lübâb fi Tezhib'ül-Ensâb", İbn-i Şeddâdîn (1145-1234) "Nevadir es-Sultaniye ve'l-Mehâsin'ül-Yusufiyye", Sîbt İbnü'l-Cevzî'nin (1186-1257) "Miratûz-Zaman fi Tarihi'l-Ayan", el-Adîm'in (1191-1262) "Bugyet el-Taleb fi Tarihi Halep", Xeliqan'in (1211-1282) "Vefayat el-Ayan ve Enbaiz-Zaman", Kazvînî'nin (1202-1283) "Asarû'l-Bilâd ve Ahbar'ul-Ibad", İbn Bibî'nin (13.yy) "El-Evâmirî'l-Alâ'iyye fi'l-Umûri'l-Alâ'iyye", İbn Vâsilî'nin (ö.1298) "Müfericû'l-Kûrûb fi Ahbâri Beni Eyyûb" sadece birkaçıdır.

Arap tarihçi, coğrafyacı ve gezgin 'Arapların Herodotu' Mesûdî (896 - 956) dünya tarihini konu eden eseri "Murûc ez-Zeheb ve Ma'âdin el-Cevâhir/Altın Bozkırlar ve Cevher Madenleri" namindeki eserinde, Kürtlerin yerleşim alanlarını da şu şekilde sıralamıştır: Fars, Kirman, Sicistan, Horasan'da Rumumular, İsfahan, Cibal (özellikle Mah Kufe, Mah Basra, Mah Sabazan, Hamedan, Şahrizur ve ona bağlı olan Darabad ve Şamgan (Zimkan), Baylakan, Bab al Sugur (Kilikya tarafındaki kale hattı), Azerbaycan'ın ve Ermenistan'ın bazı bölgeleri. Mesudi; Kürtlerin, yaklaşık üç yüz kavme/äsirete bölgündüğü bilgisini vermiştir. Mesûdî (ö. 957), "Kadet'ül-Fethî'l-İslâmî fi Ermeniyye"de Kürtlerin milattan önceden beri Van Gölü çevresinde yaşadıkları notunu düşürmüştür.

İbn Hawqal, 977 yılında tamamlamış olduğu "Surat al-Arz/Dünyanın Yüzü" isimli kitabına yerleştirdiği "El-Cibal" haritasında "Mesayıfî'l- Ekrad we Meşâtihim/Kürtlerin Yayılk ve Kışlakları"nın bulunduğu yerleri göstermektedir. "El-Mesâlik we'l-Memâlik" kitabında ise Erbil ve Duhok'u Kürt şehirleri olarak göstermiştir.

9/10. Asırda İran'ın doğu ve kuzey coğrafyalarını gezme imkanı bulan Arap şair ve seyyah Ebu Dûlef Mis'ar (ö.390/1000?) "Iran Sefernamesi"nde Kürtlerin Hazbanî, Sermaç, Şehr-i Zor'da yaşadıklarını söylemiştir.


Şahabeddin el-Ömeri (ö.749/1348) "Mesâlik el-Abşâr" adlı yapıtında Kürtlerin Irak, el-Diyar el-Arab, Suriye ve Yemen'de yaşadığını; Kürtlerin Hemedan'dan (el-Cibal) başlayıp Kilikya'ya (bilâd el-Tekfur) uzanan dağlı bir ülkede şu yirmi aşiretin Gerani, Gilali, Zangali/Zengine, Sabuli/Sutuni, Hasnani/Xoşanvi, Kûsa, Mabir, Mazancan, Sohri/Soran, Zarzari, Culamêrg, Markawan/Margawar, Gavar Nahiyesi, Zibari Nahiyesi, Hakkari, Besitki, Bokhti, Dasini ve Din-

bili adlarına yer verir.

Muhammed b. Muhammed el-Hüseyînî ez-Zebîdi, (ö.1205/1791), 1700'lerde yazmış olduğu Arapça-Arapça "Tâcu'l-Arûs" sözlüğünde Bâriz, el-Buhtîyye, Beşnevîye, Câvân, Celâl, Cevrekân, Dunbul, Hazer, Kûrân, Nuğâî, Surunc, et-Tevbiyye ve Zûmân gibi Kürt aşiretlerinin yaşadığı yerler arasında 'Allûs, Âtil, Bâz el-Hamrâ, Dahlân, Düneyser/Qoser/Qızıltepe, Erbil, Fenek, İmâdiyye, Hakkari, Lîr, Şehrezor, Vestân/Van Gevaş bölgeleri gösterilmiştir.

Fars (Farsça) Kaynakları:

Firdewsî'nin 11. asırda yazmış olduğu Şehname'sinden başlayarak birçok Fars kaynağında Kürtlere dair bilgi bulunmaktadır. Fakat ne yazık ki, bu



konuya dair yazılmış herhangi bir müstakil eser bulunmamaktadır.

Moğolların İran'a hakim olduğu dönemde Farsça yazılmış olan tarih kitaplarında Kurd ve Kürdistan'a yer verilmiştir. 'Ali Cüveynî'nin (1226-1282) 3 ciltlik "Târih-i Cihân-gûşa (y.1260)" Fazlullah Reşîdüddin'in (1240-1318) 2 ciltlik "Cami'üt-Tevârîh (y.1310)", Vassâfîn (d.1246) "Cihângûşa"ya zeyl olarak yazdığı üç ciltlik "Tecziyetu'l-Emsâr ve Tezciyetu'l-A'sâr", Hamdullah Müstevfi'nin (1281-1340) "Târih-i Guzîde", "Zafer-nâme", "Nuzhetu'l-Kulûb", Banâkiti Gazan'ın (ö.1330) "Târih-i Benâkitî", Şebânkâre'in (d.1298) "Mecma'u'l-Ensâb".

Hamdullah Müstevfi Kazvîni (1281-1340), 'Târih-i Gûzide' adlı eserinde, Sasani kralı Tahmâres'in ülkesini yedi eyalet'e ayırdığını ve bunlardan birinin de 'Kûrdabad/Kürdistan' olduğunu yazmıştır. Müstevfi, Selçuklular devrinde, Süleyman Şâh Ebûh tarafından 'Kürdistan' eyaletinin kurulduğundan da söz etmiştir. H. Müstevfi, 'Nuzhetu'l-Kulûb (y.1340)' isimli eserinde ise 'Kürdistan Toprakları'nın 'Alâni, Alîster, Huftiyan, Derbend-i Tac Hatun, Derbend-i Zengi, Dezbil, Dinaver, Sultanâbâd, Cemcemal, Şehrîzor, Kirmanşâh, Kirind, Hüsha ve Kangever' gibi on altı şehrini/bölgesini bulduğuunu ve Fars Irak-ı, Huzistan, Azerbaycan ve Diyarbakır tarafından çevrildiğini belirtmiştir.

Nadir Şâh'ın ölümünden sonra 1750'den 1794 yılına kadar İran'da iktidarı elinde bulunduran Zend Hanedanlığı döneminde; Nâmî lakabıyla meşhur Mîrzâ Muhammed Sâdîk Musevî İsfehânî'nin (ö.1790) "Târih-i Gîti Gûşa" ve bu eserin devamı niteliğinde, Mirza Abdülkerim bin Ali Rîza Şerîf ile Ağa Muhammed Rîza Şîrazî tarafından kaleme alınmış olan "Zeyl-i Târih-i Gîti Gûşa"; Ebu'l Hasan Muhammed Emin Gulistân'ın, Nadir Şâh'ın ölümünden sonraki 30 yıllık olayların yazıldığı "Mücmelü't-Tevârîh" ve Zeynelabidin Kûhemze tarafından yapılmış olan zeyli, ki Mücmelü't-Tevârîh'te İran'da bulunan Kurd hanları hakkında da bilgiler bulunmaktadır.

Mirza Muhammed Halil Mar'aşî'nin "Mecma'u't-Tevârîh (y.1207/1792)"; Rûstemü'l-Hükemâ adıyla meşhur Muhammed Haşim Asaf'ın "Rûstemü'l-Tevârîh (y.1247/1831)"; Kerim Han Zend'in münşîlerinden Mirza Muizeddin Muhammed Müstevfi'nin oğlu Mirza Muhammed Ebu'l-Hasan Han Gaffârî Kâşânî'nin 1167-1203/1753-1789 yılları arasındaki olayların işlendiği "Gûlsen-i Murâd"; Mirzâ Muhammed'in 1142-1199/1729-1785 yılları arasını konu edinen "Rûznâme (y.1200/1785)"; Lütfâli Big Âzerbigdili'nin (ö.1195/1781) "Ateşgede-i Âzer"; Mir Abdüllatif'in (ö.1220/1806) "Tuhfetü'l-Âlem"; Muhammed Fethullah bin Muhammed Taki Saruy'un "Ahnenü't-Tevârîh/Târih-i Muhammedî (y.1211/1797)" ve Meftûn lakabıyla bilinen Abdürrezzâk Big Dünbülli'nin ikinci cildi Zend tarihine dair olan "Tecrûbetü'l-Ahrâr ve Tesliyetü'l-Ebrâr" gibi Zend tarihine dair kendi döneminde yada çok az

zaman sonra yazılmış olan en muteber kaynaklarda acaba Kürtlere yer verilmiş mi?

Eski Türkçe/Karahanlıca Kaynakları:

11. yüzyılın Türk yazarlarından Kaşgarlı Mahmud (1008-1105), 1072 yılında kaleme aldığı "Divan-i Lügat it'Türk" isimli eserinin sonundaki dünya haritasında; İrakeyn Diyari, Hicaz Diyari, Mısır Hududu, Şam Diyari, ve Azarbedgan diyarlarının tam ortasında "Arzü'l-Ekrad (Kürtlerin Ülkesi)"ne yer vermiştir.

Osmanlı Kaynakları:

Osmanlı Devleti'nde Osmanlıca, Arapça ve Farsça birçok Osmanlı tarihi kaleme alınmıştır. Aşıkpaşazâde'nin (1393-1481) "Tevârîh-i Al-i Osman/Aşıkpaşazade Tarihi"; Mehmet Neşîri'nin (ö.1520) "Cihan-nûma/Neşîri Tarihi"; Kînalizâde Ali Efendi'nin (1510-1572) "Devlet ve Aile Ahlâkî"; Hoca Sadreddin Efenid'in (1536-1599) "Tacü't-Tevârîh"; Peçevî İbrahim Efendi'nin (1574-1650) "Târih-i Peçevî"; Kâtîp Çelebi'nin (1609-1657) "Mîzânü'l-Hak fi İhtiyâr'il-Ehakk (y.1656)", "Fezleke-i Tarih-i Osman", "Cihan-nûma (y.1648)"; Solakzâde Mehmet Çelebi'nin (1590-1658) "Solakzâde Tarihi"; Evliya Çelebi'nin (1611-1682) "Seyahatname"; Karaçelebi-zâde Abdülazîz'in "Tarih-i Ravzatü'l-Ebrâr"; Müneccim Ahmed Dede'nin (1631-1702) "Müneccimbaşı Tarihi"; Nâima Mustafa Efendi'nin (1655-1716) "Tarih-i Nâima"; Câbi Ömer Efendi'nin (ö.1814) "Câbi Tarihi"; Mehmet Hurşîd Paşa'nın (ö.1878) "Seyahatnâme-i Hudud"; Karçincızâde Süleyman Şûkrû'nün (1865-1907) "Seyahatü'l-Kûbra"; Ahmet Rifat'in (ö.1895) "Lugâti Tarihiyye ve Coğrafîyye"; Şemseddin Samî'nin (1850-1904) "Kamus el-Âlâm"; Ali Saib'in "Coğrafya-yı Osmânî"; Mehmet Arif Bey'in (1883-1926) "Başımıza Gelenler"; Ali Bey'in (1844-1899) "Lehçetü'l-Hâkâyîk" gibi eserlerde Kurd ve Kürdistan'a yer verildiği bilinmektedir.

Osmanlı'nın 1288-1514 yılları arasındaki tarihinin konu edinildiği ve 950/1514 yılında yazımının tamamlandığı düşünülen anonim "Tevârîh-i Âl-i Osman" kitabında Yıldırım Han'ın "Dûvreg'i Kürtlere alındığı" gibi kaydı bulunmaktadır.

Diyar-ı Kürdistan

17. yüzyıl gezginlerinden Evliya Çelebi (1611-1684?), 11 yıl boyunca Kürdistan coğrafyasında gezme imkanı bulmuş ve 1640-1675 yılları arasında yapmış olduğu gezilerinin sonucunda, 10. ciltlik eserinin özellikle 4. cildi olmak üzere, ilk beş cildinde Kürtlere ve Kürdistan'dan geniş bir şekilde söz etmiştir. Kürtlerin yaşadığı yerler için, 'Kürtlerin Ülkesi' veya 'Kürtlerin yaşadığı yer' anlamında 'Kürdistan', 'Diyar-ı Kürdistan' ve 'Kürdistan u Sengistan (Kürtler ve taşlarla dolu bir ülke)' tabirlerini kullanmıştır.

"Büyük memlekettir, bir ucu Erzurum diyarından Van diyarına, Hakkari diyarı, Cizre, İmadiye, Musul, Şehzûl, Harir, Ardalan, Bağdad, Derteng ve ta Basra'ya varıncaya kadar 70 konak yerde bu dili konuşan insanlar bulunur. ... Ancak bu Kürtlere yayıldığı bölgein derinliği uzunluğu kadar geniş değildir. Doğu tarafında Acem sınırında Harir ve Ardalan'dan Şam toprağına ve Irak-ı Arab toprağı ki Haleb toprağıdır, o iki temiz toprağa kadar genişliği 20-25 konak ve daha azı 15 konak yerlerdir." diyen müellifin tarifine göre derinliği doğuda Harir'den batıda Haleb şehrine kadar uzanan bu üçgen şeklindeki yapının genişliği üstte 750 km ile başlayıp güneşe doğru 2000 km kadar uzanmaktadır. Evliya Çelebi'nin tarifine göre, Kürtlerin 1.000.000 km²lik bir alanda yaşadıkları anlaşılmaktadır.

Karaçelebi-zâde Abdülazîz'in 1059/1649 bitip IV. Mehmed'e sunduğu ve Hz. Adem'den Osmanlı padişâhi IV. Mehmed'in tahta çıkışına 1646 (H. 1056) kadar olan olayları içine alan "Tarih-i Ravzatü'l-Ebrâr" isimli eserinde ise 'Kürdistan', 'Ekrad' ibarelerine çokça yer verilmiştir.

Takvim-i Vekayî'nin 1249/1833 tarihli 63 sayısında ki "İstâdâd (Farisi Lisanının Yedi Nevi Olduğu" başlıklı yazda "...Irak-ı Arabta olan Bağdat ahalisinin havas ve etrafında kain Kürdistan kavmi Arabi ve Kurdî ve Türkî lisanı ile tekellümden başka lisanı Farisi ile dahi tekellüm ederler." notu bulunmaktadır.

(Ardı var)
Səhifəni hazırladı: Tahir Süleyman

LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA BI FERHENG

Aa



av

Ev çîye? Ev **a**ve.
Bu nədir? Bu sudur.
Что это? Это вода.
What is it? It is water.



dirañ

Ev çîye? Ev **dir**añe.
Bu nədir? Bu dişdir.
Что это? Это зуб.
What is it? It is a tooth.



agir

Ev çîye? Ev **agire**.
Bu nədir? Bu oddur.
Что это? Это огонь..
What is it? It is fire.



mar

Ev çîye? Ev **mare**.
Bu nədir? Bu ilandır.
Что это? Это змея..
What is it? It is a snake.

Bb



bizin

Ev çîye? Ev **bizine**.
Bu nədir? Bu keçidir.
Что это? Это коза.
What is it? It is a goat.



bacan

Ev çîye? Ev **bacane**.
Bu nədir? Bu pomidor.
Что это? Это помидор.
What is it? It is a tomato.



balon

Ev çîye? Ev **balone**.
Bu nədir? Bu şardır.
Что это? Это шар.
What is it? It is a balon.



otomobil

Ev çîye? Ev **otomobile**.
Bu nədir? Bu maşındır.
Что это? Это машина.
What is it? It is a car.

Cc



taC

Ev çîye? Ev **taCe**.
Bu nədir? Bu tacdır.
Что это? Это корона.
What is it? It is a crown.



Canî

Ev çîye? Ev **Canîe**.
Bu nədir? Bu daydır.
Что это? Это жеребенок.
What is it? It is a horse.



cûcik

Ev çîye# Ev **Cûcike**.
Bu nədir? Bu cücedir.
Что это? Это цыпленок.
What is it? It is a chiken.



fincan

Ev çîye# Ev **fincane**.
Bu nədir? Bu fincadır.
Что это? Это чашка.
What is it? It is a cup.

Çç



çav

Ev çîye? Ev **çave**.
Bu nədir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is an eye.



çêlek

Ev çîye? Ev **çêleke**.
Bu nədir? Bu inəkdir.
Что это? Это корова.
What is it? It is a cow.

Dd



defter

Ev çîye? Ev **deftere**.
Bu nədir? Bu dəftərdir.
Что это? Это тетрадь.
What is it? It is a copybook.



dar

Ev çîye? Ev **dare**.
Bu nədir? Bu ağacdır.
Что это? Это дерево.
What is it? It is a tree.



elok

Ev çîye? Ev **eloke**.
Bu nədir? Bu hinduşqadır.
Что это? Это индюк.
What is it? It is a turkey.



çaynîk

Ev çîye? Ev **çaynîke**.
Bu nədir? Bu çaynikdir.
Что это? Это чайник.
What is it? It is a teapol.




Ev çîye? Ev **çakûçe**.
Bu nədir? Bu çəkicdir.
Что это? Это молоток.
What is it? It is a hammer.

Ee



êleg


Ev çîye? Ev **êlege**.
Bu nədir? Bu jiletdir.
Что это? Это жилет.
What is it? It is a jumper.



hêk

Ev çîye? Ev **hêke**.
Bu nədir? Bu yumurtadır.
Что это? Это яйцо.
What is it? It is an egg.

Ff



fil

Ev çîye? Ev **file**.
Bu nədir? Bu fildir.
Что это? Это слон.
What is it? It is an ele-
phant.




firok

Ev çîye? Ev **firoke**.
Bu nədir? Bu təyyarədir.
Что это? Это сомолёт.
What is it? It is a plane.



gêzî

Ev çîye? Ev **gêziye**.
Bu nədir? Bu süpürgədir.
Что это? Это веник.
What is it? It is a braom.



pê

Ev çîye? Ev **pêye**.
Bu nədir? Bu ayaqdır.
Что это? Это пятка.
What is it? It is a heel.




kêr

Ev çîye? Ev **kêre**.
Bu nədir? Bu bıçaqdır.
Что это? Это нож.
What is it? It is a knife.



find

Ev çîye? Ev **find**.
Bu nədir? Bu şamdır.
Что это? Это свеча.
What is it? It is a candle.



zerafe

Ev çîye? Ev **zerafeye**.
Bu nədir? Bu zürafədir.
Что это? Это жираф.
What is it? It is a giraffe.



gore


Ev çîye? Ev **goreye**.
Bu nədir? Bu corabdır.
Что это? Это носки.
What is it? It is a stocking.



guh

Ev çîye? Ev **guhe**.
Bu nədir? Bu qulaqdır.
Что это? Это уха..
What is it? It is an ear.

LÜĞƏTLİ ƏLIFBA-ALFABÊYA BI FERHENG


Hh

hirmê




hirç

Ev çîye? Ev hirmêye.
Bu nədir? Bu armuddur.
Что это? Это груша.
What is it? It is a pear.



hesp

Ev çîye? Ev hesp.
Bu nədir? Bu atdır.
Что это? Это лошадь.
What is it? It is a horse.



Ev çîye? Ev hêştire.
Bu nədir? Bu dəvədir.
Что это? Это верблюд.
What is it? It is a camel.


Ii

dil




lepik

Ev çîye? Ev dile.
Bu nədir? Bu ürəkdir.
Что это? Это сердце.
What is it? It is a heart.



lîng

Ev çîye? Ev lînge.
Bu nədir? Bu qıçdır.
Что это? Это нога.
What is it? It is a leg.



mişk

Ev çîye? Ev mişke.
Bu nədir? Bu siçandır.
Что это? Это мышь.
What is it? It is a mouse.

îî

îsot



dîk

Ev çîye? Ev dîke.
Bu nədir? Bu xoruzdur.
Что это? Это петух.
What is it? It is a cock.



gustîl

Ev çîye? Ev gustîle.
Bu nədir? Bu üzükdür.
Что это? Это кольцо.
What is it? It is a ring.




keştî


Ev çîye? Ev keştîye.
Bu nədir? Bu gəmidir.
Что это? Это пароход.
What is it? It is a ship.

Jj

jûjî




Ev çîye? Ev jûjîye.
Bu nədir? Bu kirpidir.
Что это? Это ёжик.
What is it? It is a hedgehog.




roj

Ev çîye? Ev roje.
Bu nədir? Bu günəşdir.
Что это? Это солнце.
What is it? It is the sun.




rojname

Ev çîye? Ev rojnameye.
Bu nədir? Bu qəzetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.




kevjale

Ev çîye? Ev kevjale.
Bu nədir? Bu xərçəngdir.
Что это? Это краб.
What is it? It is a crayfish.

Kk

birek

Ev çîye? Ev bireke.
Bu nədir? Bu müşardır.
Что это? Это пила.
What is it? It is a saw.



kûsî

Ev çîye? Ev kûsîye.
Bu nədir? Bu bağadır.
Что это? Это черепаха.
What is it? It is a tortoise.




kund

Ev çîye? Ev kunde.
Bu nədir? Bu bayquşdur.
Что это? Это сова.
What is it? It is a owl.



kevçî

Ev çîye? Ev kevçye.
Bu nədir? Bu qaşıqdır.
Что это? Это ложка.
What is it? It is a spoon.


LI

lîmon



lêv

Ev çîye? Ev lêve.
Bu nədir? Bu dodaqdır.
Что это? Это губы.
What is it? It is a lip.




xezal




kûlî

Ev çîye? Ev xezale.
Bu nədir? Bu ceyrandır.
Что это? Это джейран.
What is it? It is a deer. What is it? It is a grasshoper.

Mm

mûz

Ev çîye? Ev mûze.
Bu nədir? Bu banandır.
Что это? Это банан.
What is it? It is a banana.



masî

Ev çîye? Ev masîye.
Bu nədir? Bu balıqdır.
Что это? Это рыба.
What is it? It is fish.



gamêş



meymûn

Ev çîye? Ev gamêşe.
Bu nədir? Bu camışdır.
Что это? Это буйвол.
What is it? It is a buffalo.

Nn

nan

Ev çîye? Ev nané.
Bu nədir? Bu çörəkdir.
Что это? Это хлеб.
What is it? It is bread.



trên

Ev çîye? ev trêne.
Bu nədir? Bu qatardır.
Что это? Это поезд.
What is it? It is a train.



hûrbivîn

Ev çîye? Ev hûrbivîne.
Bu nədir? Bu zərrəbindir.
Что это? Это лупа.
What is it? It is a magnifying-glass.




reng

Ev çîye? Ev renge.
Bu nədir? Bu boyadir.
Что это? Это краска.
What is it? It is a colour.

Oo

ode

Ev çîye? Ev Odeye
Bu nədir? Bu otaqdır.
Что это? Это комната.
What is it? It is a room.



otobûs

Ev çîye? Ev otobûse.
Bu nədir? Bu avtobusdur.
Что это? Это автобус.
What is it? It is a bus.



sol

Ev çîye? Ev sOle.
Bu nədir? Bu ayaqqabıdır.
Что это? Это обувь.
What is it? It is a shoe.




top

Ev çîye? Ev tOpe.
Bu nədir? Bu topdur.
Что это? Это мяч.
What is it? It is a ball.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Pp



penîr




pîvaz

Ev çîye? Ev penîre.
Bu nödir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.



perçemek



pêñûs

Ev çîye? Ev perçemek.
Bu nödir? Bu yarasadır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.



Ss



Ev çîye? Ev Stérke.
Bu nödir? Bu ulduzdur.
Что это? Это звёзды.
What is it? It is a star.



Ev çîye? Ev Seye.
Bu nödir? Bu itdir.
Что это? Это собака.
What is it? It is a dog.



Ev çîye? Ev sêvike.
Bu nödir? Bu kartofdur.
Что это? Это картофель.
What is it? It is a potato.




Ev çîye? Ev utîye.
Bu nödir? Bu ütür.
Что это? Это утюг.
What is it? It is a iron.



Ev çîye? Ev guhe.
Bu nödir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is a ear.



Ev çîye? Ev gule.
Bu nödir? Bu güldür.
Что это? Это цветы.
What is it? It is a flower.



Ev çîye? Ev kurme.
Bu nödir? Bu qurddur.
Что это? Это червяк.
What is it? It is a worm.

Qq




beq

Ev çîye? Ev beq-e.
Bu nödir? Bu qurbağdır.
Что это? Это лягушка.
What is it? It is a frog.



Ev çîye? Ev qaze.
Bu nödir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



meqes

Ev çîye? Ev meqese.
Bu nödir? Bu qayçıdır.
Что это? Это ножницы.
What is it? It is a scissors.



portqal

Ev çîye? Ev portqale.
Bu nödir? Bu portağaldır.
Что это? Это апельсин.
What is it? It is a orange.

Rr



şêr

Ev çîye? Ev şêre.
Bu nödir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kêwrişk

Ev çîye? Ev kêwrişke.
Bu nödir? Bu doşandır.
Что это? Это зайц.
What is it? It is a rabbit.



tîr

Ev çîye? Ev tîre.
Bu nödir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is a arrow.



rovî

Ev çîye? Ev roviye.
Bu nödir? Bu tülküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Tt



tîr

Ev çîye? Ev tirîye.
Bu nadir? Bu üzümdür.
Что это? Это виноград.
What is it? It is a grape.




tûti

Ev çîye? Ev tûtiye.
Bu nadir? Bu tutuquşudur.
Что это? Это попугай.
What is it? It is a parrot



pirtük

Ev çîye? Ev pirtûke.
Bu nadir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.



tîmsah

Ev çîye? Ev tîmsahe.
Bu nadir? Bu timsahdır.
Что это? Это крокодил.
What is it? It is a crocodile.

Uu



utî

Ev çîye? Ev utîye.
Bu nödir? Bu ütür.
Что это? Это утюг.
What is it? It is a iron.




guh

Ev çîye? Ev guhe.
Bu nödir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is a ear.



Ev çîye? Ev gule.
Bu nödir? Bu güldür.
Что это? Это цветы.
What is it? It is a flower.



Ev çîye? Ev kurme.
Bu nödir? Bu qurddur.
Что это? Это червяк.
What is it? It is a worm.

Ûû



bilûr



brûsk

Ev çîye? Ev bilûre.
Bu nödir? Bu tütökdir.
Что это? Это свирель.
What is it? It is a pipe.



çûk

Ev çîye? Ev çûke.
Bu nödir? Bu quşdır.
Что это? Это птица.
What is it? It is a sparrow.



Ev çîye? ev dupișke.
Bu nödir? Bu əqrəbdır.
Что это? Это скорпион.
What is it? It is a skarpión.

Vv




cav

Ev çîye? Ev cav-e.
Bu nadir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is a eye.



keVok

Ev çîye? Ev keVoke.
Bu nadir? Bu göyərçindir.
Что это? Это голубь.
What is it? It is a pigeon.



bivir

Ev çîye? Ev bivire.
Bu nadir? Bu baltadır.
Что это? Это топор.
What is it? It is a axe.



berçaVik

Ev çîye? Ev berçaVike.
Bu nadir? Bu eynəkdir.
Что это? Это очки
What is it? It is glass.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Ww



Ev çîye? Ev werdeke.
Bu nödir? Bu ökdökdir.
Что это? Это утка
What is it? It is a duck.



Ev çîye? Ev wêne.
Bu nödir? Bu şekildir.
Что это? Это картина
What is it? It is a map.



Ev çîye? Ev ewre.
Bu nödir? Bu buluddur.
Что это? Это туча
What is it? It is a cloud.



Ev çîye? Ev kewe.
Bu nödir? Bu kæklikdir.
Что это? Это цесарка
What is it? It is a partridge.

Xx




Ev çîye? Ev xalhaloke.
Bu nödir? Bu arabüzəndir.
Что это? Это божья коровка.
What is it? It is a lady-bird.



Ev çîye? Ev xanîye.
Bu nödir? Bu evdir.
Что это? Это дом.
What is it? It is a home.



Ev çîye? Ev xaç e.
Bu nödir? Bu xaçdır.
Что это? Это крест.
What is it? It is a cross.



Ev çîye? Ev berxe.
Bu nödir? Bu quzudur.
Что это? Это баран.
What is it? It is a sheep.

Yy



xîyar

Ev çîye? Ev xîyare.
Bu nödir? Bu xiyardır.
Что это? Это огурец.
What is it? It is a cucumber.



heyve

Ev çîye? Ev heyve.
Bu nödir? Bu aydır.
Что это? Это луна.
What is it? It is a moon.

1



çiya

Ev çîye? Ev yeke.
Bu nödir? Bu birdir.
Что это? Это единица.
What is it? It is a one.

Ev çîye? Ev çiyaye.
Bu nödir? Bu dağdır.
Что это? Это горы.
What is it? It is a mountain.

Zz



Ev çîye? Ev zimane.
Bu nödir? Bu dildir.
Что это? Это язык.
What is it? It is a tongue.



Ev çîye? Ev zengile.
Bu nödir? Bu zengendir.
Что это? Это звонок.
What is it? It is a bell.



Ev çîye? Ev zerike.
Bu nödir? Bu vedrədir.
Что это? Это ведро.
What is it? It is a bucket.




Ev çîye? Ev derziye.
Bu nödir? Bu iynədir.
Что это? Это игла.
What is it? It is a needle.

ALFABÊ

N b/s	KURDÎ		Azerî	DIKARI BIXWINI
	ya bi tipêñ latinî	ya bi tipêñ kirîñî	Latinî	
1	Aa	Aa	Aa	Artêş, armanc, av, agir , azadî, adar, azerî, aram, artêş,
2	Bb	Бб	Bb	Bazid, beran, berf, Baran, ba, bahoz, berbang, bedew, berx
3	Cc	Щщ	Cc	Cûdî, cêr, ceş, Decle, Cefer, Cemîl, cêv, Cello,
4	Çç	Чч	Çç	Çekdar, çem, çar, çepik, çav, çeleng, cil,
5	Dd	Дд	Dd	Dayîk, dewr, dar, dest,Dara, dû, deh, defter, don, dîwar, dinê
6	Êê	Ее	Ee	Êlnûr, êvar, êzing, êş, êlek, Êldar,
7	Ee	Яя	Өө	Enî, ewr, erê, Ewreman, Elî, elek, Elegez, Erzurum,
8	Ff	Фф	Ff	Ferat, fîtne, Fariz, fil, fûtbol, Ferman, Firat, Fatma
9	Gg	Гг	Gg	Gerilla, Gebar, genim, gellî, germ, golig, gore, goh
10	Hh	Нн	Hh	Hewlîr, havîn, hîrç hêşir, hewar, havîn, humê, hesp
11	Îî	Ии	Ii	Îsal, înî, bîr, pîr, sîr, Îdrîs, Îsa, îcar, valî, İbrahîm, Îran
12	Ii	Ьъ	Iı	Kirin, birin, firîn, kirîn, Miraz, mirin, minminik,
13	Jj	Жж	Jj	Jîyan, jûjî, Nûjîn, jor, jêr, jehr, jale, jajik, Janna,
14	Kk	Кк	Kk	Kurdistan, karker, kevan, Kemal, Kerkuk, Kerem, kelem
15	Ll	Лл	Ll	Lûr, legleg, gul, bilbil, dil, Laliş, Lîyla, lazim, lempê, lîmon
16	Mm	Мм	Mm	Mîdia, merd, mîr, mîvan, masî, meş, Misir,
17	Nn	Нн	Nn	Nan, nêrî, nig, Nîva, nevî, ner, nav, nas, hinar, Hesen,
18	Oo	Оо	Oo	Osê, Oskan, dor, sor, Orîc, oðe, orxan, Oslo, Duhok
19	Pp	Пп	Pp	Par, piling, pîr, pola, pis, Paşa, Perîşan, pitî, petek, perçe
20	Qq	Qq	-	Quling, qawe, qîr, qeleñ, qaîş, qat, qeysî, Qasim, qesir, qend
21	Rr	Рр	Rr	Ro, Rostem, zer, ber, gerilla,reş, ru, rast, ram, aram, zirav
22	Ss	Сс	Ss	Serok, Sîpan, Sencar, sêv, sor, sût, serî, saz, serbaz, Sefer, sê
23	Şş	Шш	Şş	Şoresh, şev, şe, şene, şér, şûr, şapik, şalik, şîrîn, sekir, şewaq
24	Tt	Тт	Tt	Tîr, tîrêj, tam, tas, tî, tendûr, Temam, temaşê, tifing, top,
25	Ûû	Үү	Uu	Kûr û dûr, pêñûs, hûr, şûr, nûr, bûyîn, çûyîn, bûyar
26	Uu	Юю	Üü	Gul, sur, dudu, guh, buhur, kurd, Kurdistan, guhdar, nuh
27	Vv	Вв	Vv	Vala, vrvêşî, vira, vîalî, av, valî,vajî, Vagîf, Van, vala, eva
28	Ww	Ww	-	War, welat, Wecîh, weşandin, Xwedê, Wezîr, Wekîl, walî
29	Xx	Xx	Xx	Xiyal, xewn, xanî, xurtî, Xelîf, xalo, xatî, Xalid, xaç, xêr, xas
30	Yy	Йй	Yy	Yasin, Yusif, Yagub, Yasemen, yeqîn, Yehya, yarmarka
31	Zz	Зз	Zz	Zozan, zer, zêr, zor, zengil, zend, zîv, zelal, Zîver, zêytûn

PKK'li 200 kişi Irak ordusuna teslim oldu!



Şengal'de Irak ordusu ile PKK'ye bağlı YBS güçleri arasında çatışma ve gerilim yaşanırken, Irak ordusu bugünkü durumun kontrol altına alındığını belirtti. Irak ordusunun bölgeye yönelik askeri güç takviye etmesi sonrası 200'ü aşkın PKK'linin Irak ordusuna teslim olduğu açıklandı. Yerel haberlere göre, Irak güçlerinin teslim aldığı PKK'nın Şengal kolu olan Şengal Savunma Birlikleri (YBS) mensubu oldukları ifade edildi.

YBS'li 200 kişi Irak ordusuna teslim oldu!

Şengal'deki süreç ile ilgili basına açıklamada bulunan bir kaynak, dün 200'ü aşkın PKK mensubunun Irak ordusuna teslim olduğu vurgulandı. Söz konusu kaynak, teslim olanların PKK'nın Şengal kolu olan Şengal Savunma Birlikleri (YBS) mensubu oldukları aktardı.

peyamakurd.com

Hazırladı İsmayıll TAHİR

Milley: "Savaş, güvenlik için en büyük tehdit"

ABD Kongresi'de dünyadaki gelimelerle ilgili açıklamada bulunan ABD Genelkurmay Başkanı Mark Milley, büyük güçler arasında çatışma potansiyelin artmasına dikkat çekti.



ABD Genelkurmay Başkanı Mark Milley bugün ABD Kongresi oturumunda gündemde ilişkin açıklamalara yer verdi.

Mark Milley burdaki açıklamalarında Rusya'nın Ukrayna saldırısının Avrupa'nın yanı sıra dünyanın barış ve güvenliğine en büyük tehdit olduğunu vurguladı.

Açıklamalarında ABD ordusunun hem geleceğe hazırlanması hem de modern teçhizatlara sahip olması gerektiğini ifade eden Milley, "Bunu yapmazsa, gelecek nesillerin güvenliğini riske atmış oluruz" ifadesini kullandı.

Ayrıca Milley, küresel güçler arasındaki dengeye değinerek, "Büyük güçler arasındaki uluslararası çatışma potansiyeli azalmak yerine artıyor" açıklamasında bulundu. **Peyamakurd**

Üst düzey Irak askeri heyeti Şengal'e gitti!

PKK ve Irak güçleri arasındaki çatışmaların ardından üst düzey Irak askeri heyeti Şengal'e



gitti. Irak Genelkurmay Başkanı Korgeneral Abdulemir Yarallah başkanlığındaki heyette Ortak Operasyonlar Komutan Yardımcısı Korgeneral Abdulemir Şemri ve üst düzey komutanları da orada bulunuyor.

Dün sabaha doğru Şengal'in Sinune bölgesindeki Tobal kavşağında PKK mensupları ile Irak askerleri arasında çatışma çıktı ve duyuldu. Bir önceki gün de Bab Şilo'da PKK'ye bağlı Şengal Direniş Birlikleri (YBŞ) ile Irak askerleri arasında çatışma çıktı.

Çatışmalarda hafif silahlar ve Doçka'ların kullanıldığı vurgulanmıştır.

Güvenlik kaynaklarından edinilen bilgiye göre çatışmalarda 2 Irak askeri ve 1 PKK mensubu yaralanmıştır. **Peyamakurd**

Kürdistan güvenlik güçleri, PKK'nın döşediği bombayı imha etti!

Kürdistan Bölgesi'de bir saldırırda daha engellendi. PKK'nın yola döşediği bomba kontrol altına alındı. Kürdistanlı yetkililerin açıklamasında, söz konusu bombanın patlamadan ele geçirilmesinin sevindirici bir haber olduğu dikkat çekildi. Güvenlik yetkilileri, Duhok'un Amedi ilçesine bağlı Kanimasi nahiyesi anayoluuna PKK tarafından döşenen 200 kilogramlık bombanın imha edildiğini duyurdu.

Yola dönenen bombanın halka korku vermek amacıyla yerleştirildiği ve bir facianın eşiğinden dönündüğü kaydedildi.

Ayrıca konuya dair bir başka yetkilinin açıklamasına göre ise, bayramın ilk günü Kanimasi anayolundaki Çeqela ile Brifka köyleri arasında yola döşenmiş TNT, güvenlik güçleri tarafından imha edildi. **Peyamakurd**

KDP'den Şengal mesajı: Yasal olmayan güçler bölgeyi terk etmel!

Peyamakurd - Şengal'de Irak ordusu ile PKK'lı güçler arasındaki gerilim sona erken KDP'den bölgedeki gelişmelerle ilgili açıklamada bulundu. KDP, yayılmıştıgı açıklamada milis güçlerin bölgeyi terk etmesi gerektiğini bildirdi.

Taraflar arasındaki çatışma ve gerilim ile ilgili bir açıklama yayılan Kürtistan Demokrat Partisi'nin (KDP) Şengal Şubesi, ilçede yaşanan çatışmalara ilişkin yayıldığını açıklamada, milis ve yasal olmayan güçlerin bölgeyi terk etmesi çağrısında bulundu.

Sadece KDP savundu ve kan verdi"

Şengal'in yaşadığı acıların bazı taraflarca sorumsuz bir şekilde istismar edildiği kaydedilen KDP açıklamasında şu sözlere yer verildi:

"Şengal halkı kimin bedel ödeyip kan verdienenin şahididir. Teröristlerin Şengal'e saldırısı zamanında, Şengal'i istismar eden tüm taraflar, KYB, PKK ve Irak hükümeti Şengaldeydi. Hiçbir Şengal'i savunmadı, sadece KDP savundu ve kan verdi."

KDP'nin Şengal'deki 17'nci Şube-

si'nden yapılan yazılı açıklamada, 2014 ve 2015'teki Şengal'in kurtarıl-

Şengal'i PKK ve yasal olmayan milislerin yönetimine teslim ettiği belir-



ması mücadelede sadece KDP'li Peşmergelerin savaştığı belirtilerek, 16 Ekim 2017'de Şengalliler arasında kargaşa mahal vermemek için KDP'nin ilçeden çekildiği ve Şengallilerin kendi kendilerini yönetmeleri şartıyla bunu yaptığı vurgulandı.

"Şengal halkın yaşam şartları normalleştirilmeli"

Bölgedeki güvenlik sorununa dikkat çekilen açıklamada KDP, Irak hükümetinin sözlerini çığnemiği ve

tilerek, bu güçlerin Şengallilerin evlerine dönüşünü engellediği ifade edildi.

Ayrıca açıklamada, KDP'nin Şengal halkın isteği doğrultusunda ilçeden çekildiği ve aksi halde Pirde ve Sihela'da verilen mücadelenin Şengal için de verilecek olduğu dile getirilerek, KDP'nin önceliğinin mazlum Şengal halkın evlerine dönüşü ve yaşam şartlarının normalleşmesi olduğu belirtildi. **peyamakurd.com**

MetroPoll anket: Demirtaş, Erdoğan dahil 3 isimle karşılaştırıldı

MetroPoll Araştırma'nın nisan ayı anketi açıklandı. Partilerin yanı sıra Türkiye Cumhurbaşkanlığı seçiminde olası adayların oy oranları da ölçüldü. Anket, 14-20 Nisan tarihleri arasında 26 kente 2164 kişiyle görüşerek, yapıldı.

Anket sonuçları Tayyip Erdoğan'ın yeniden seçilmesinin zorlaştığını gösterdi.

Metropol Araşturma'nın nisan ayı anketinde partilerin yanı sıra cumhurbaşkanlığı seçiminde olası adayların oy oranları ölçüldü. Millet İttifakı adayının Cumhurbaşkanı Erdoğan ile HDP'li Selahattin Demirtaş ile yarışması halinde tablonun ne olacağı araştırıldı.

Araştırmaya katılanlara "Erdoğan'a mı, yoksa rakiplerine mi oy verirsiniz?" sorusu yöneltildi.

Araştırmaya göre, yüzde 31 Erdoğan'a, yüzde 32'i rakibine oy vereceğini söyleken, yüzde 33.2 "rakibin kim olduğuna bakarak" karar vereceğini belirtti.

Yapılan ankette, cumhurbaşkanlığı seçiminin birinci ve ikinci tura kalması durumunda Erdoğan ve karşısındaki olası adayların oy oranları ile partilerin oy oranları ölçüldü.

Kamuoyu ile paylaşılan son ankete göre partilerin oy oranları şöyle:

Kararsızlar dağıtılmadan:

AKP yüzde 25,2
CHP yüzde 17,6
İYİ Parti yüzde 14,6
HDP yüzde 9,7
MHP yüzde 5,7
DEVA Partisi yüzde 1,5

Saadet Partisi yüzde 1,1

Yeniden Refah Partisi yüzde 1,1

Gelecek Partisi yüzde 0,5


Zafer Partisi yüzde 0,5

"Demirtaş'ın oy oranları da karşılaştırıldı"

Cumhurbaşkanlığı seçim senaryosu ise üç adaylı şekilde soruldu. Yani, Millet İttifakı adayının Erdoğan ile Selahattin Demirtaş ile yarışması halinde tablonun ne olacağı araştırıldı.

Millet'in adayı, Mansur Yavaş olursa...

Yavaş yüzde 44, Erdoğan yüzde 34,3. Demirtaş yüzde 13,3 alıyor.



Aday Ekrem İmamoğlu olursa...

Erdoğan yüzde 37,5, İmamoğlu yüzde 36,2, Demirtaş yüzde 13,8 alıyor. Yavaş, hem Cumhur'dan hem HDP'li seçimlerden oy topluyor.

Aday, Meral Akşener olursa...

Erdoğan yüzde 38,6, Akşener yüzde 34,2, Demirtaş yüzde 16,3 alıyor.

Aday, Kemal Kılıçdaroğlu olursa...

Erdoğan yüzde 40,1, Kılıçdaroğlu yüzde 30,2, Demirtaş ise yüzde 15,2 alıyor."

Irak Savunma Bakanlığı'dan Şengal ve YBŞ açıklaması!



destekleyen bölge halkın önemli rol oynadığına dikkat çekti. Açıklamasında Şengal'de durumu kontrol altında tuttuklarını kaydeden Haf-

acı, bazı kişilerin ana yolların bir kısmını kapatmaya çalıştığını ancak ordu güçlerinin bunu engellediğini de dile getirdi. **Peyamakurd**



19

№ 17 (481)

DÎPLOMAT

01 - 07 May, Gûlan sal. il 2022

3 мая 2022 года, Фондом имени Князя Ибрагимовича Мирзоева была проведена Международная конференция

3 мая 2022 года, Фондом имени Князя Ибрагимовича Мирзоева была проведена Международная конференция.



ная конференция, посвящённая 75-летию со дня рождения Заслуженного Деятеля Казахстана, известного Курдского ученого, филолога-востоковеда, профессора и Академика Мирзоева Князя Ибрагимулының 75 жылдызына арналған конференция Конференция, посвященная 75 летию Заслуженного деятеля Казахстана, доктора филологических наук, профессора, академика Мирзоева Князя Ибрагимовича 75 жылдызына арналған конференция

Конференция, посвященная 75 летию Мирзоева Князя Ибрагимовича Заслуженного деятеля Казахстана, доктора филологических наук, профессора, академика

номера журнала «Нубар» изданные в честь знаменательной памятной даты.



Эрбиль вновь подвергся ракетному обстрелу. Премьер-министр Ирака обещает привлечь виновных к ответственности

Премьер-министр Ирака Мустафа аль-Казими пообещал привлечь к ответственности

и нарушения еще больше укрепляют волю иракского правительства к соблюдению закона и иско-

ских властей, группы иракских ополченцев используют брешь в системе безопасности на территории, оспариваемых между силами пешмерга и иракской армией, для проведения таких ракетных обстрелов.

После ракетного обстрела губернатор Эрбilla Омед Хашнав провел пресс-конференцию, на которой призвал Багдад устранить вакуум безопасности в спорных районах, подчеркнув, что это является обязанностью федерального правительства.

Как сообщил телеканал "Kurdistan24", ракеты упали в районе нефтеперерабатывающего завода в деревне Кавергоск. Заводом управляет курдская нефтяная компания "KAR group".

С осуждением нападения выступил посол Великобритании в Эрбile.

"Атака прошлой ночью на нефтеперерабатывающий завод в Кавергоск в провинции Эрбиль была бессмысленным и безрас- судным актом, который я категорически осуждаю. Нет оправдания такому насилию", — написал посол Хант в Twitter. kurdistan.ru



виновных в ракетном обстреле нефтеперерабатывающего завода, расположенного недалеко от столицы Иракского Курдистана, Эрбilia.

Во время телефонного разговора с курдским лидером Масудом Барзани, президентом "Демократической партии Курдистана" (ДПК), Казими "подчеркнул, что силы безопасности накажут тех, кто стоит за нападением", а также отметил, что "такие преступления

ренению терроризма".

1 мая около 20:30 шесть ракет упали в окрестностях района Хабат на северо-западе столицы Эрбilia. Контртеррористическая служба Курдистана заявила, что ракеты были выпущены из города Бартелла в провинции Ниневия.

Совет Безопасности Курдистана призвал Багдад ликвидировать "террористические группы", которые регулярно совершают нападения на регион. По мнению курд-

Езиды бегут от возобновившихся столкновений в Синджаре

2 мая более 200 семей езидов покинули свои дома в Синджаре на севере Ирака из-за столкновений между иракской армией и вооруженными группами, связанными с турецкой "Рабочей партией Курдистана" (РПК).

Сообщения о новых боях поступили из под-



района Синун, где в понедельник был убит по меньшей мере один иракский солдат. Совместный кризисный координационный центр Курдистана сообщил, что идет подготовка к приему перемещенных езидских семей в Дохуке.

В Синджаре ожидается дальнейшая эскалация ситуации: иракская армия перебросила туда подкрепление, а связанные с РПК "Отряды сопротивления Синджа" отказываются покинуть этот район.

На ситуацию отреагировала Нобелевский лауреат езидка Надя Мурад, написавшая в Twitter, что семьи езидов, недавно вернувшиеся в свои дома, в очередной раз вынуждены бежать. "Я призываю международное сообщество вмешаться и сотрудничать с иракским правительством, чтобы решить текущие проблемы безопасности в регионе и защитить гражданское население", — призвала она. kurdistan.ru

ДИПЛОМАТ

№ 17 (481) 01-07 Май 2022-год ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

Премьер-министр Барзани призвал Багдад ответить на неоднократные нападения на Курдистан

Премьер-министр Иракского Курдистана Масрур Барзани призвал федеральное правительство Ирака устраниć угрозу, которую

ного комитета, в обязанности которого будет входить контроль над районами, откуда совершаются эти нападения.

По сообщению иракской службы безопасности, одна ракета попала в нефтехранилище и вызвала пожар, который был оперативно ликвидирован.

Совет Безопасности Курдистана определил место, откуда были запущены ракеты, и призвал правительство Ирака вывести ополченцев из этого района.

"Мы призываем премьер-министра (Ирака) и федеральное правительство очистить территорию, которая стала убежищем для нападений на Курдистан, со стороны террористов и банд, и обеспечить мир и стабильность", — говорится в заявлении.

Нападение на Эрбиль осудили США и Великобритания.

Во время телефонного разговора с президентом "Демократической партии Курдистана" (ДПК) Масудом Барзани премьер-министр Ирака Мустафа аль-Казими пообещал привлечь к ответственности виновных в ракетном обстреле курдского нефтеперерабатывающего завода. kurdistan.ru



вооруженные ополченцы представляют для Курдистана.

"Решительно осуждаю вчерашний ракетный обстрел Хабатского района. Я призываю премьер-министра [Ирака] принять необходимые меры для наказания запрещенных групп", — говорится в заявлении премьер-министра Барзани.

Он также попросил своего иракского коллегу принять меры по созданию совмест-

"Совместный контроль безопасности должен быть восстановлен в районе, который неоднократно использовался для подрыва безопасности Курдистана и Ирака. Это не может продолжаться", — добавил курдский премьер.

1 мая около 20:30 по местному времени шесть ракет были выпущены из города Бартепла в провинции Ниневия по нефтеперерабатывающему заводу на северо-западе Эрбилия.



создания новой стадии. Аль-Байдар указал, что идти в парламент нелогично и труднодостижимо, подчеркнув, что нынешний этап в Ираке является наихудшим историческим этапом с момента его основания до сих пор, с обострением политического кризиса, в сфере безопасности, экономики, обслуживания и даже экологического кризиса, что требует от политических партий выхода на новую политическую арену. Он имеет дело с неудачами, посвящает свои усилия гражданам и доказывает, что он способен справиться с некоторыми кризисами, особенно в аспекте обслуживания.

ПСКмедиа

TESİSÇİ VƏ BAŞ REDAKTOR:
TAHIR SÜLEYMAN
İMTİYAZ Ü SERNİVİSAR:
TAHİR SİLƏMAN
УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:
ТАХИР СУЛЕЙМАН
Tel: +994 50 352-33-18

Baş redaktorun müavini:
Ramiz Qərib
Xüsusi müxbir:
Tariyel Cəlil
Региональный корреспондент:
Усуб Тейфур
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Bakı şəhəri Az1040, küçə
S.Mehmandarov ev 25, mənzil 17
Navnisan: Bakû Az1040, soqaq
S.Mêhmandarov xani 25, mal-17
Адрес: Баку Az1040, улица
С.Мехмандаров дом 25, кв.-17

Qəzet "Diplomat" qəzeti bilgisayar
mərkəzində yığılıb səhifələnib və
"Mətbuat" mətbəəsində çap olunmuşdur.
e-mail: hewler@mail.ru
Şəhadətnamə: NFŞ 005004966
BUSB-un Sabunçu rayon filialı
VÖEN 1800061582
H/h 438010000
Sifariş: 1500



Делегация службы безопасности Ирака прибыла в Синджар

В езидский район Синджар на севере Ирака прибыла высокопоставленная делегация иракской службы безопасности. Военные намерены оценить ситуацию, сложившуюся после неоднократных столкновений армии с вооруженными группами, связанными с турецкой "Рабочей партией Курдистана" (РПК).

Среди прибывших заместитель командующего Объединенным оперативным командованием Ирака генерал-лейтенант Абдул Амир аш-Шамари, начальник штаба сухопутных войск генерал-лейтенант Абдул Амир Яралла и ряд сотрудников службы безопасности.

Высокопоставленные командиры посетили армейские части и встретились с местными силовиками, чтобы обсудить последние события, в том числе гибель солдата и ранение нескольких военнослужащих в понедельник, 2 мая.

Связанные с РПК "Отряды сопротивления Синджара" (YBS) все чаще атакуют иракских военных. В ответ Багдад



перебрасывает в Синджар бронетехнику и солдат, грозя прибегнуть к новым военным действиям, если неподконтрольные государству вооруженные группы не покинут его территорию.

Также СМИ сообщают, что за последние два дня более 200 бойцов связанных с РПК групп сдались иракской армии в Синджаре. Местный источник сообщил телеканалу "Kurdistan24", что сдавшиеся боевики являются членами местных сил безопасности "Езидхана" и YBS.

Столкновения между иракскими военными и близкими к РПК вооруженными группами в Синджаре вынудили покинуть дома уже более 600 семей езидов.

Как сообщил в интервью "BasNews" глава отдела кризисного управления провинции Дохук Иракского Курдистана Пир Даян, только в понедельник его ведомство зарегистрировало прибытие 648 езидских семей. Поддержку вынужденных переселенцев также осуществляет "Благотворительный фонд Барзани".

Премьер-министр Курдистана Масрур Барзани поручил губернатору Дохука оказать всестороннюю помощь людям, которые спасаются от войны и насилия и ищут убежища в Курдистане.

Миссия Организации Объединенных Наций по содействию Ираку (МООНСИ) выразила обеспокоенность ситуацией в Синджаре, заявив, что безопасность езидского населения должна быть "в центре внимания".

"Они сильно пострадали в прошлом и заслуживают мира под властью государства. В Синджаре нет места внутренним и внешним нарушителям", — говорится в заявлении МООНСИ.

kurdistan.ru